

**EVDƏ QAL,
SAĞLAM QAL!**

**Prezident İlham
Əliyev Vladimir
Putinə telefonla
zəng edib**



**Azərbaycan-
Türkəya müttəfiqliyi
regionda sülha,
səbiliyyə və inkişaf
xidmət edir**



QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



**"SƏS" qəzel mənim
üçün ən əziz qəzəldir**

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 138 (6102) 14 avqust 2020-ci il. Qiyməti 40 qəpik

“Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

“Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur”



**Prezident İlham Əliyev Türkiyənin
Milli Müdafiə nazirinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib**

Səfir Eldar Həsənov şübhəli səxs kimi tutuldu

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici
işlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərin-
ne mühüm zərər vuran
əməllərə yol vermələri
ile bağlı Dövlət Təhlükə-
sizliyi Xidmətində baş-
lanılmış cinayət işi üzrə
Xarici İşlər Nazirliyinin
işlər idarəsinin...



Bax 7

**Bəhruz Quliyev:
“ATƏT MƏ
buraxılmalı, onun
fəaliyyətinin
yenidən təşkilinə
baxılmalıdır”**



Bax 6

**Ermənistən-
Bolqarıstandakı səfirliliyinin
yalanları ifşa olundu!**

**Azərbaycanın Bolqarıstandakı səfirliliyi işgalçı
ölkənin Sofiyadakı səfirliliyinin yanlış informa-
siyalara söykənən məlumatına ciddi arqu-
şımlılar cavab verib. Azərbaycanın Bolqa-
ristandakı Səfirliliyin-
dən Trend-ə verilən
xəbərə görə, Ermə-
nistən Bolqarıstan-
dakı səfirliliyi yaydığı
məlumatda Erməni-
stan-Azərbaycan...**



**“Qarabağ
yatağına
qayıtdığımız kimi,
Qarabağ torpağına
da qayıdaçaqıq**



Bax 6

**Siyavuş Novruzov: “Xalqı aşağıla-
yan radikalalar erməni çörəyi yeyirlər”**

“Cəmil Həsənlə-
nin məntiqi ilə ya-
naşsaq, guya baş-
qa xalqlar bizdən
hem savadlıdlılar,
hem də ağıllı?! Elə
Milli Şurənin on-
layn toplantısından olan məlum videogörüntünün icti-
mailəşməsi yaxşı oldu. Çünkü cəmiyyətimiz bu adamlar-
aşkar gördü”. SİA-nın verdiyi məlumatata göre, bunu
açıqlamasında YAP icra katibinin müavini, Milli Məclis-
sin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, in-
sanlarımızdan mandat, səs istəyən birinin bizim xalq
haqqında bu cür düşüncəyə sahib olması...



Bax 4

**Hulusi Akar: “Sonadək
Azərbaycanın yanındayıq”**

“Xocalıda bütün dünyanın gözü qarşı-
sında soyqırımı töredən, Dağlıq Qarabağı
işgal edən Ermənistana qarşı bütün im-
kanlarımıza Azərbaycanın yanındayıq”.

Bu sözleri Bakıda rəsmi səfərdə olan
Türkiyənin Müdafiə naziri Hulusi Akar
deyib. Azərbaycanın Müdafiə
naziri Zakir Həsənovla birgə
“TurAz Qartalı” hərbi...



Bax 4

**PSJ Çempionlar
Liqasının yarımfinalında!**

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mə-
keçirilib. Bele ki, ilk oyun gündündə bir matç
“Ata-lanta” və PSJ üz-üzə gelib. Matçın 27-
ci dəqiqəsində hesabı açan İtaliya
klubu qələbəye yaxın olsa da,
Paris təmsilçisi görünüşün son-
larında - 90 və 90+3-cü dəqiqə-
də vurduğuollarla qal-
lib gələrək yarımfinala
çıxb. Tomas...;



Bax 16

**Paşinyan:
“Biz buna
məcburuq”**



Bax 10

“Bu gün dünyada Türkiye və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur”

Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yashar Güler, Türkiye Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiye Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiye Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

AZERTAC xəber verir ki, görüşdə Türkiye Respublikasının Azərbaycan Respublikasındaki səfiri Erkan Özoral da iştirak edib. Qonaqları salamlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyada Türkiye və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur:

- Hörmətli cənab nazir, hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiye-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhəlesi başa çatır. Bu, çox eləmetdar hadisədir, bizim birliliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındaki əlaqələrin, xalqlar arasında qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm de Türkiye'de 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adı haldır. Burada hansısa bir fövqələdə hal axtarmaq lüzumsuzdur. Biz de müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiye-Azərbaycan birliliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə işbirliyimiz, əməkdaşlığımız sürtətə inkişaf edir. Sərr dəyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz de bu potensialdan faydalananıq. Biz çox sevinirik ki, Türkiye bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbette ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiye bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində de bizim üçün bir nömrəli tərəfdən olacaqdır. Bildiyiniz kimi, həm siyasi,



həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən defələrlə demişəm ki, bu gün dünyada Türkiye və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə esaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasetimizle bu birliyi daha da möhkəmləndirdik.

Bir ay bundan önce Ermənistən silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərçılərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistən Azərbaycana qarşı təcavüzkar siyaseti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstekleyən ölkə Türkiye olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermişiniz ki, Türkiye hər zaman Azərbaycanın yanında-

təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinize salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkəyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətlik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusiylə, Türkiye'de 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyüñür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifretlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətləməmindən, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsınız. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıdıq. Burada biz özümüzü həqiqətən Vətənimzdə hiss edirik.

Bütün bunlar sadəcə sözə

etməyə davam edəcəyik.

Təbii ki, bu təlimlər çox önemlidir. Təlimlər nəzəriyyənin emələ çevrilidiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Büyük bir sevgi, böyük bir şövg, yüksək əhval-ruhiyyə gördük. Həmminin gözləri yanındı, birliliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

Bələliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Bu na görə de bu istiqamətdə fəaliyyətlər davam edir.

Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiye Cumhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövg ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kedəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.

dir və hər zaman Azərbaycanla bir yerde olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə ne qədər yaxın olduğumuzu göstərir.

Bu təlimlərin uğurla keçməsi, elbəttə, hesab edirəm ki, çox önemli hadisədir. Bu təlimlər gelecekdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız - Türkiye Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olaraq özləri də gördüler ki, onlar burada öz Vətənidədirler. Əminəm ki, onlar Türkiyədə döndükden sonra da o xatirələri öz qəlbərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz.

X X X

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar:

- Hörmətli cənab Prezidentim, sağ olun, çox təşəkkür edirəm. Vaxt ayırib bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və

qalmamalı, əmələ də həyata keçirilməlidir. Türkiye Silahlı Qüvvələri ile Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub.

1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiye Cumhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındaki əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığı dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükde bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Bələliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-icməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazımlı olan nə varsa bu günde qədər etdiyinə və bundan sonra da

Burada Baş Qərargah reisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz ərəbərlik, birlik, bir milletlik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlıq mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içerisinde olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafələrimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazımlı olan nə varsa edəcəyimizi həminin bilməsini istəyirik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, menim də semimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırırsınız.

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək

Prezident İlham Əliyevin təsdiq etdiyi “işsizlikdən sığorta fondunun 2020-ci il bütçəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə Fondun bu ilki bütçəsində müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətə Əlaqələr və Kommunikasiya Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq 20 minə çatdırılması nəzərdə tutulur.

“İşsizlikdən sığorta fondunun 2020-ci il bütçəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılmazı nəzərdə tutulan vəsaitin 5 milyon manat artırılaraq 10 milyon manat çatdırılmasını nəzərdə tutur. İşsiz və işxartaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığı çıxışa şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.

Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə əvvəlki ilə müqayisədə 42,45 faiz çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların her biri mal və materiallər formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə təsərrüfatlarını yaradıblar.

2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün cari ildə Fonddan bu istiqamət üzrə ayrılaçq vesait yeni Qanuna 15 milyon manat artırılaraq 78 milyon 735 min 400 manata çatdırılıb.

Məşğulluqda önemli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq Fonddan ayırmaların 1 milyon manat artırılaraq 3 milyon manata çatdırılmasını nəzərdə tutur.

Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılması da yeni Qanunda eksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artırmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (ISO) mütəxəssis hazırlığının təşkil işlərinə başlanması da planlaşdırılıb.



Prezident İlham Əliyev Vladimir Putina telefonla zəng edib

Avqustun 12-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putine telefonla zəng edib. SiA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumat görə, Prezident İlham Əliyev Prezident Vladimir Putine iyulun 12-16-da Ermənistən-Azerbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib.

Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının ve bir nəfər mülki şəxsimiz həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağlığındı və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azerbaycan münaqişəsinə əlavə etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azerbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklerin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azerbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxistən, Türkmenistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklerin həcmi 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Telefon səhəbət zamanı ölkələrimiz arasında ikitərəfli emməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdəşliyinin bütün sahələrde daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub. Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. SiA-nın məlumatına görə, danışçılar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan
Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib. Bundan başqa, tərəflər Türkiyə-Almaniya münasibətlərini də müzakirə ediblər. Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizində neft axtarışlarını dayandırmasının məqsədəyən olduğunu deyib. O, həmçinin Fransanın bölgədə hərbi mövcudluğunu artıracağını ifadə edib.



Azərbaycanın ABŞ-dakı səfiri: “Nifrat zəminində cinayətlərə yer yoxdur”



başlaması, Ermənistan və Azərbaycanın ABŞ səfirlərinin, Amerika Yəhudü Komitəsi də daxil olmaqla bir sıra aparıcı yəhudi təşkilatlarının bu zoraklığı pisləyen bəyanatlar vermesi qeyd olunur.

Kaliforniya ştatının asayışine kölgə salan bu hadisə zamanı 3 minə yaxın erməninin azsaylı azərbaycanlı qrupa qarşı hücumu keçməsi, nəticədə yaralananların və xəstəxanaya yerləşdirilənlərin olması qeyd edilir. Yaralananlar arasında Los-Anceles polisinin nümayəndəsinin də olması bildirilir. Hazırda Los-Anceles polisinin hadisəyə bağlı nifrat zəminində cinayət araşdırmasına bəhs olunur.

Sefir bu etiraz aksiyalarına Ermənistanın iyul ayında Azərbaycanla sərhəddə hücumu keçməsinin səbəb olduğunu bildirərək, təxribat nəticəsində 12 nəfərin həyatını itirdiyini, Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan enerji infrastruktur layihələrinə təhlükə yaranmasından bəhs edir.

O bildirir ki, son qarşiduruma 30 ilə yaxındır ki, həllini tapmayan Ermənistan-Azerbaycan münaqişəsinin geniş Avrasiya regionunda sülhe və təhlükəsizliye böyük təhlükə olduğunu bir daha xatırladıb. Fransa, Rusiya və ABŞ-in həmsədliyi ilə həyata keçirilən vasitəçilik səylərinə baxmayaraq, Azərbaycanın 20 faiz ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, hələ də Ermənistanın işğali altında qalmadıqdadır.

Bir müdəttər Los-Ancelesdə Azərbaycanın ilk baş konsulu kimi xidmət göstərdiyini qeyd edən E.Süleymanov bu zorakılıq hadisəsini izləməyin xüsusilə ağırlı olduğunu və Kaliforniyanın müxtəliflik və qonaqpərvər ruhuna zidd olduğunu bildirir. O, bu ştatda yerləşen Monterey şəhərinin qardaşlaşmış Lənkəran şəhəri ilə six əməkdaşlığının olduğunu vurğulayır və Kaliforniyada coxsayılı dostların hər zaman açıq düşüncəli olduğunu diq-

qətə çatdırır. Məhz bu səbəbdən etnik zorakılıq aksiyalarının baş verməsi və Los-Anceles polis departmentinin azərbaycanlı etirazçıları müdafiə edə bilməməsi gözənləməz olub. Erməni amerikalıların bu nifrat zəminində cinayətlərə qarşı olduğuna ümidi edən səfir onları da yəhudi amerikalı qruplara qoşularaq, azərbaycanlılara qarşı zorakılıq və təhdidləri pisləməye çağırıb.

Kaliforniyada baş verən cinayətin Ermənistan və xaricdə yaşayış erməni icmasının uzunmüddətli ekstremist ideoloji təsirlər, siyasi zorakılıq və nasistlərə əməkdaşlıq fonunda baş verdiyini qeyd edən səfir hələ 1980-ci illerde türk diplomatlarının Los-Ancelesdə erməni terrorçuları tərefindən qətlə yetirilməsini və Avropadakı bir sıra Azərbaycan səfirlərinin hücumu məruz qalmasını xatırladır. Qonşularla mütəmadi münaqişələr və Azərbaycan torpaqlarını işğal altında saxlamaq bu ölkənin öz geləcəyini təhlü-

kə altına qoyduğu kimi, erməni radikal siyasi qrupların fəaliyyəti də erməni əsilli amerikalılara ziyan vurur, Ermənistana isə nə sülh, nə də rifah və edir.

E.Süleymanov son aylarda ABŞ-da irqi ayrıseçkilik və bərabərlikle bağlı mövzuların ABŞ cəmiyyətinin diqqət mərkəzində olmasını, gərgin müzakirə və fikir aydınlaşdırma səbəb olduğunu qeyd edərək, antisemitizm, islamofobiya və bütün bu kimi yanaşmaların insanlar üçün mənfi nəticələrə getirib çıxardığını qeyd edir. Aydındır ki, nifrat zəminində olan cinayətlər yalnız konkret qurbanlara deyil, bütün cəmiyyətə təsir göstərir. Məhz buna görə də bütün kaliforniyalılar, o cümlədən azərbaycanlı və erməni icmaların bu məsələyə münasibət bildirməsi və öz seçilmiş nümayəndələrini nifrat zəminində cinayətləri rədd etmek və gələcəkde bu kimi halların qarşısını almaq üçün edaletli şəkillər cəzalandırılmasına çağırması vacibdir. Məqalənin tam mətni ilə <https://www.montereyherald.com/2020/08/12/guest-commentary-hate-crimes-have-no-place/sehifəsin-dən-tanış-olmaq-mümkündür>.

Siyavuş Novruzov: "Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər"



Cəmil Həsənlinin məntiqi ilə yanasaq, guya başqa xalqlar bizzən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünkü cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü". Siyanın verdiyi məlumata görə, bunu açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olmasına təessüf hissi doğurur:

YAP icra katibinin müavini qeyd edib ki, bu abnormal fikri özüne tarixçi deyən biri səsləndirir: "Əslində o yalançı tarixdir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkəde heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ verildə indi siğinib qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o təyində sənin qabağına bir tike çörək atırlar deyə bu xalqı aşağılamalısanmış?".

Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər da diqqətdən yayınmur: "Biri deyir ayağını qaldır ayağını görək, kelləndə baxımlı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağıdır və s. Qısaçı, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşılırlar. Əvvəllər toplantılarında çıxışları qapalı galırdı deyə insanlarımız onların eşi simasını, düşünce tərzlərini görmürdülər. İndi bayağı söhbətlərə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ətən dəfə Gültəkin Hacıbəyli ağızına gələnə danışaraq virusun çəkilməsinin onlara sərf etmediyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bələnin tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyular? Açıq deyəcəyəm, çünkü bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqirdə erməni maraqlarına xidmet etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütemadi olaraq milletinizi alçaltmaq lazımdır.

Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özüne od vurardın, etiraz edərdin. Canını çox sevirsənse, bir şurə hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa getirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürənlər".

Deputat vurğulayıb ki, ister millətin ziyanları, alimləri, millət vekilləri, siyasi partiyalar, isterse də sade vətəndaşları bu cür anormal davranışın və mövqeyə reaksiya verməlidirlər: "Adekvat cavab olmadıqca daha da keşkin formada xalqı aşağılayırlar. Adama sual verərər ki, sən bu millət üçün nə etmisən axı? Özün üçün dissertasiya, kitab yazmışsan. Heç onların çoxu da öz maraqlarına xidmet edir, satmaq üçün yazılın kitablardır. Dəllalsan, bu millətə xeyrin də dəyməyib. Nəinki Cəmil Həsənli, orada toplaşanlardan hansı biri göstərib ki, indi bəyənmədikləri bu xalqın yolunda, torpaq uğrunda döyüşüb. O qrupdan Vətən uğrunda, can qoyn varmı? Yaxud da bu xalqın haqq işinin hansı təbliğatını aparmısınız axı? Öz fəaliyyətinizle dünya ölkələrinə nələri çatdırımissınız? Erməni adı gələn kim hamısı qorxusundan səsini çıxarıb. Çünkü artıq erməni qabından yemək yedikləri üçün, ermənilərə bağlı təşkilatlardan qrantlar aldıqları üçün onların qarşısında başıaşağıdır".

Siyavuş Novruzov AXCP və digər radikal müxalifətlərden Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: "O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəciler zamanında dağılışib getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onlara da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerları, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyərər ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sərf Əli Kərimliyə bağlı adamları, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısaçı milli şuraçılar qarşıq azsızlı cəbhəciler hazırda virtual fəaliyyət göstərilərlər, canlı fəaliyyətlər də yoxdur".

XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib



olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi apardılar. Səfir Teymuraz Şaraşenidze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklerini ifadə etdi, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıldı. Səfir, öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd etdi. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıldı.

Hulusi Akar: "Sonadək Azərbaycanın yanındayıq"

Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı töredən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımla Azərbaycanın yanındayıq".

Bu sözləri Bakıda rəsmi səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla birgə "TurAz Qartalı" hərbi telimlərini izləyən və hərbçiləri təbrik edən nazir bəyan edib ki, ikinci vətəni Azərbaycanda olmaqdan məmənluq və həyəcan hiss edir: "Türkiyə və Azərbaycan iki dövlət olsalar belə eyni millətin ovladlarıdır. Bism tariximiz, dilimiz, irfanımız, mədəniyyətimiz birdir. Canımız, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındaki münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vazkeçilməzdür".

Onun sözlərinə görə, iki dövlət atalarından əmanət qalan qardaşlıq bağlarını əl-ələ vərək gələcək nəsillərə miras qoymaq vezifəsini daşıyır: "Bu fikirle iki dövlət, bir millət anlayışına sahib Azərbaycan və Türkiyə dünən olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və sevincdə bir və bərabər olub. Bundan sonra da olacaq. Bundan heç kimin şübhəsi olmasın. Geosiyasi problemlərin, terrorun, qanunsuz mührəsiyanın və təhlükəsizlik qayğılarının sürətlə artlığı dövrədə iki dövlərin bərabərliyi, əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən can Azərbaycan ilə hər sahədə yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün işlərimizi artırmaqdə davam edirik".

Akbərbildir ki, hər an hərəkətə hazır ordu üçün müasir silah, avtomobil və avadanlıqlara sahib olmaqla yanaşı, yaxşı təlimli heyət də əhəmiyyətlidir".

Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimizdir. Azərbaycanın sevinci sevincimizdir" sözlərini xatırladan Akar sözlərini belə yekunlaşdırıb: "Ermənistən Azərbaycanın Tovuz rayonunda gerçəkləşdirildiyi xain hückumu bir daha şiddetlə qayıdır. Azərbaycan xalqına başsağlığı, səbr, Silahlı Qüvvələrinə güc-qüvvə diləyir. Yaşadığınız kədəri millətə dərindən hiss edirik. Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı töredən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımla Azərbaycanın yanındayıq. Azərbaycanın haqqı mübarizəsinə və ərazi bütövlüyüne olan dəstəyimiz bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı topraqlarını xilas etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq".

Avstraliya qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətlən qətlin istintaqı ilə bağlı məqale yazır

Avstraliyanın nüfuzlu "The Sydney Morning Herald" qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətlin istintaqı ilə bağlı məqale yayıb.

AZERTAC xəbər verir ki, "Hesablanmış terror aktı: Polis dalğıcılar 40 il əvvəl törədilən qətlin sirrinin açarını təpiplər" sərlövhəli məqalədə 1980-ci il dekabrın 17-də Sidneyin şərqində Türkiyənin baş konsulu Sarık Arayaka və mühafizəcisi Engin Severe qarşı törədilən terror aktının istintaqı barədə ətraflı məlumat eksini təpiplər.

Yazıda bildirilir ki, hazırda polis Sidney limanının dibindən çıxarılan və 1980-ci ildə töredilmiş terror aktı ilə bağlı coxşayı əşyaların məhkəmə-tibbi ekspertizasını aparır.

Məqalədə bu terror aktı barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, həmin vaxt "Erməni soyqırımına ədalət komandası" bu qəti öz üzərinə götürüb. Buna baxmayaraq, hadisə ilə əlaqədar heç kim hebs edilməyib.

The Sydney Morning Herald
'Calculated act of terror': Police divers find clues in 40-year-old assassination mystery

By Lucy Corlett
August 15, 2010 - 12:01pm



Police are forensically examining 'Barnacle' items retrieved from the bottom of Sydney Harbour as part of the unsolved investigation into the 1980 assassination of a Turkish diplomat and his bodyguard in Sydney's east.

Turkish Consul-General Sarık Arayık, 50, was leaving his Dover Heights home with bodyguard, Engin Severe, 26, when both men were fatally shot on December 17.

Yazida həmin terror aktının Avstraliyada töredilən ilk beynəlxalq səviyyəli siyasi motivli hücküm olduğu qeyd edilir. Polisin bu qətli "planlaşdırılmış, qəsdən və xüsusi qəddarlıqla" töredilən terror aktı kimi xarakteriz etdiyi xüsusi vürgulanır. Diqqətən çatdırılır ki, Sidney polisi ictimaiyyətin müraciətinə nəzərə alaraq həmin istintaq 40 il sonra bərpa etmək qərarına gəlib. Yeni Cənubi Uels ştatının müşəşər terrorla mübarizə komandanlığının rəhbəri, komissar Mark Uolton bildirib ki, limanın dibindən çıxarılan bütün əşyalar ciddi şəkildə məhkəmə-tibb ekspertizasından keçiriləcək.

Bildirilir ki, bununla yanaşı, Yeni Cənubi Uels ştatının müşəşər terrorla mübarizə komandanlığı ölkə ictimaiyyətinə müraciət edərək istintaqın gedişinə yardım göstərməyi xahiş edib. Bundan əlavə, istintaq qrupu Avstraliya tarixinin ən qeddar terror aktına görə veriləcək informasiya ilə əlaqədar ayrılan mükafatın məbləğini də 1 milyon dollara qaldırıb.

Qeyd edək ki, "Erməni soyqırımına ədalət komandası" türklərə qarşı kampaniya aparan terror təşkilatı kimi tanınır və onun törediyi ilk terror aktı 1976-ci ildə Parisdə qeydə alınıb.



Bazar ertəsi Tel-Əvviv-Yaffoda Azərbaycan mənşəli təxminən 600 yəhudi qədim Yaffo şəhəri boyunca yürüş keçirib, sonra Erməni Mədəniyyət Mərkəzinin və Erməni kilsənin yanında nümayişə toplaşıblar. Onları hiddətləndirən bu faktdır ki, bu yaxınlarda Azərbaycanın Tovuz rayonunda bir neçə gün davam etmiş şiddetlili döyüş əməliyyatları zamanı ermənilər tərefindən artilleriya silahlarından açılan atəşlər nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu və 76 yaşılı bir mülki şəxs həlak olub.

AZERTAC xəber verir ki, israilli jurnalist və siyasi analistik Raxel Avraham nüfuzlu "Jewish Press" informasiya agentliyinin söytidə "İsrailde yaşayan yəzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistən təcavüzünə qarşı çıxış edib" sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalə müəllifi qeyd edir ki, həmin nümayişdə rəvvin Şmuəl Siman Tov çıxış edib. Rəvvin bildirib ki, ermənilər onun kürkənini və qardaşını öldürüb. O, Ermənistən tərefindən BMT Təhlükəsizlik Şurasının 4 qətnamesi pozulmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmasına istinad edərək Ermənistəni qanunsuz işğalçılıqda təqsirləndirib.

Siman Tov deyib: "Biz tələb edirik ki, Ermənistən silahlı qüvvələri Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan çıxarılsın. Azərbaycan və İsrail həmrəydir".

Nümayişin təşkilatçılarından biri - israilli siyasi analistik Arye Qut da Qarabağın ermənilər tərefindən işğal olunduğunu bəyan edərək deyib: "Mən İsraildeki Azərbaycan yəhudiləri diasporu adından bəyan edirəm ki, bizim Azərbaycanı və Azərbaycan əsgərlerini dəstəkləmək üçün keçirdiyimiz bu nümayiş tamamilə dinc xarakter daşıyır. Biz - Azərbaycandan İsrailə köçmüş, hazırda burada yaşayan vətəndaşlar İsrail qanunvericiliyi çərçivəsində lazımlı bildiyimiz yerde nümayişlər keçirmek hüququna malikik. Biz istər Ermənistən Mədəniyyət Mərkəzini, istərsə də Erməni Kilsəsinə qarşı hər hansı provokasiyalara töretmək niyyətində deyilik. Biz yalnız bunu tələb edirik ki, Ermənistən BMT Təhlükəsizlik Şurasının 4 qətnamesini yerinə yetirsin, Azərbaycanın beynəlxalq aləmdə qə-

"The Jewish Press": İsrailde yaşayan yəzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistən təcavüzünə qarşı çıxış edib

bul edilmiş tarixi ərazisi olan Dağlıq Qarabağı və ona bitişik yeddi Azərbaycan rayonunu işgaldən azad etsin, 1 milyon azərbaycanlı qacqın öz tarixi torpaqlarına qayıtsın".

İsrailli siyasi analistik qeyd edir ki, Ermənistən İsrail-Azərbaycan münasibətlərini her vasitə ilə korlaşdırmağa çalışır. Arye Qut deyib: "Onlar bunu edə bilməyecəklər. Azərbaycan İsrailin dünyada real strateji tərəfdəsidir. Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir. Bu gün Azərbaycanda 25 minlik yəhudi icması var. Bəs Ermənistəndə necə? - orada demək olar ki, yəhudi yoxdur. Ermənistəndə təxminən 50 etnik yəhudi yaşıyır".

Dörd il bundan əvvəl Yerevanda antisemit, nasistlərin aşkar ələltisi Qaregin Njdeyə heykəl qoyulub. Biz israillilər buna necə münasibət bildirməliyik?

Faşistlərin ələltərinin xatirəsinin hörmətə yad edilməsi Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxson mənim babam Ukraynada nasistlərin töredikləri vəhşiliklər nəticəsində bütün ailə üzvlərini itirib. Bu, mənim üçün dözlüməz ağrıdır. Artıq gizli deyil ki, Ermənistən faşizm ideologiyası, nasist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşistlərin xatirəsi dövlət səviyyəsində tebliğ edilir.

Hiddətləndirici faktdır ki, "njdeizm" adlı faşist ideologiyası Ermənistən tədris müəssisələrinin programlarına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Yəhudi xalqı ikinci Dünya müharibəsi dövründə Njde başda olmaqla 20 minlik erməni legionu tərefindən töredilmiş qəddar aktları heç vaxt unutmayacaq. Tarixi sənədlərlə təsdiqlənən faktdır ki, Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi alman ordusunu üçün yararsız sayılan yəhudilərin evlərinə hücum etmek, onları mehv etmək idi. Məhz erməni legionunun əməlliəti nəticəsində Simferopol, Yevpatoriya, Aluştə, Kerç və Feodosiya şəhərləri, Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə "temizlənmişdi". İndi isə Qaregin Njdeni milli qəhrəman elan edir, Yerevanın mərkəzində ona heykəl qoyular. O faşist olub, lakin erməni olduğuna görə milli qəhrəman sayılır".

"İsrailde Azərbaycan evi"nin rəhbəri vurğulayıb: "İşgalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar həmişə birgə vuruşublar. Onlar birgə yaşıqları, bir-birinin sevincinə şərək olduqları kimi, birlikdə də döyüşübərlər. Biz, əslən Azərbaycan-dan olanlar fəxi edirik ki, erməni işgalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri bizim qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdlik və qardaşlıq rəmzinə çevrilib".

Nümayişdə iştirak edən Firudin bildirib ki, onun bu etiraz aksiyasına qoşulmasına səbəb Azərbaycan torpaqlarının Ermənistən tərefindən işğal edilməsidir. O deyib: "Biz öz torpağımızı qaytarmaq istəyirik ki, qacqınlar evlərinə qayıda bilsinlər. Dağlıq Qarabağ və Azərbaycanın bəlgəyə bitişik yeddi rayonu işğal edildiyinə görə ölkədə orta hesabla her yeddi vətəndaşdan biri qacqın və ya məcburi köçkündür. Bu səbəbdən insanların çoxu evsiz qalıb. Ən pisi budur ki, ermənilər daha çox torpaq ələ keçirmək isteyirler. Onlar Qara denizdən Xəzer dənizinə qəder bütün ərazini tutmaq isteyirlər".

Mari Ryanoroski adlı nümayişçi Firudinin sözlərinə qüvvət verərək deyib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı törədib. Bu qanlı qətlialma 613 nəfər öldürülüb, 487 nəfər şəkəst edilib, 1275 qoca, qadın və uşaq işgəncə və təhqirlərə məruz qalıb. Xocalının dinc sahələrinin mehv edilməsinin yalnız bir səbəbi vardi - onlar hamısı azərbaycanlılar idi. Günahsız

uşaqlara, qadınlara və qocalara qarşı bu vehsi amansızlığı izah etmək mümkün deyil. Bu, XX əsrin sonlarında təkcə bir neslin faciəsi deyil, bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biridir. Lakin təessüf ki, bu yaxınlarda baş vermiş hadisələr problemin həle də mövcud olduğunu göstərdi. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Biz isteyirik ki, beynəlxalq birlik zəruri tədbirlər görüsün və Azərbaycan üçün ədalet zəfər çəlsin".

Məqalənin müəllifi qeyd edir ki, nümayişçilər belə şurular səsləndirirdilər: "Qarabağa qarşı erməni təcavüzünü dayandırın", "Erməni işğalına son qoyun", "Qarabağ Azərbaycanın tarixi ərazisidir", "Qarabağ Azərbaycandır", "Qarabağ bizimdir", "İsrail Azərbaycanın ərazi bütövlüyüne hörmət edir".

Onların əllərində tutduğu plakatlarda bu sözər yazılmışdı: "Nasist antisemit general Qaregin Njde Holokost qurbanlarının xatirəsinə ləkədir", "erməni işğalını dayandırın: Xocalı usaqlarını yad edin", "Azərbaycana qarşı erməni terrorizmini dayandırın", "İsrail dövləti Azərbaycanın ərazi bütövlüyüne hörmət edir", "Mən Azərbaycandanam və mənim ölkəmin 20 faizi Ermənistən tərefindən işğal edilib", "Xocalıya ədalet!".

Siyasi ekspert eksklüziv müsahibəsində vurğulayıb ki, Azərbaycan-Ermənistən sərhədi boyunca bu yaxınlarda baş vermiş hərbi toqquşmalar Azərbaycanın Ermənistən tərefindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan 300 kilometr məsafədə törədilib.

Arye Qut deyib: "Ermənistən əvvəlki hakim rejimləri iki ölkənin sərhədində provokasiyalardan çəkinməyə çalışıqları halda indiki rejim tamam başqa istiqamətdə gedir. Rəsmi Yerevan nəyə görə hərbi avantürən və provokasiyanı işğal edilmiş Dağlıq Qarabağ regionunda deyil, dövlət sərhədinə başlamağı qərara alıb?

Hərbi əməliyyatlar meydəninin Qarabağda təmas xəttindən dövlət sərhədine keçirilməsini bir neçə amil ilə izah etmək olar. Birincisi, bir il bundan əvvəl Azərbaycan hökuməti Ermənistənla dövlət sərhədində nəzarət funksiyasının Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə verilməsi barədə

qərar qəbul edib. Bu qərar Ermənistəndə isterikaya səbəb olub. Orada isteyirdilər ki, sərhəd döyük əməliyyatları zonası statusunu saxlasın. Bu, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərinə xəlvətə soxulmalarına imkan verərdi.

İkinci, Ermənistən məqsədi özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistən-Azərbaycan münəqışəsinə cəlb etmək idi ki, Azərbaycanın işğal edilməsinə və qarşı təcavüzə görə məsuliyyətdən yaxa qurtarsın.

Ermənistən tərefindən Azərbaycanla sərhəddə törədilmiş provokasiya bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistən-Azərbaycan münəqışəsinin danişqollar yolu ilə nizamlanmasında maraqlı deyil.

Qutun fikrincə, Ermənistən rəhberliyi bu hərəkəti ilə Ermənistəndə COVID-19-un geniş yayılması ilə əlaqədar gərginləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti mürəkkəbəşdirməyə çalışır.

Arye Qut deyib: "Ermənistən COVID-19 pandemiyası ilə bərabər elektrik enerjisi verilişində fasilələr, dərin iqtisadi böhran, işsizlik göstəricisinin 30 faiz, yoxsulluq göstəricisinin 50 faiz həddində olması kimi çoxlu daxili iqtisadi problemlər də mövcuddur. Başqa sözə desək, Ermənistən indiki baş naziri Azərbaycanla sərhəddə hərbi əməliyyatlar provokasiya etməklə öz xalqının diqqətini daxili problemlərdən yayındıraraq öz hakimiyətini qoruyub saxlamağa çalışır, halbuki bu daxili problemlərin bəziləri koronavirus pandemiyası səbəbindən ehemiyətli dərəcəde keskinləşib".

Arye Qut qeyd edib ki, İsrailde yaşayan Azərbaycan yəhudiləri icması bu səbəblər üzündə koronavirus pandemiyası ilə bağlı təhlükəyə baxmayaqaraq Tel-Əvvivdə etiraz nümayishi keçirməyi qərara alıb. Arye Qut deyib: "Biz, Azərbaycandan olan yəhudilər Ermənistən provokasiyalarına qarşı etirazımızı və Azərbaycanı dəstəklədiyimizi bildiririk. Bu nümayiş ABŞ-da və Yer kürəsinin başqa hissələrində keçirilən nümayişlərdən fərqlənir. Əgər polis olmasa ermenilər Los-Ancelesdə və başqa yerlərde olduğu kimi bize hücum edərlər. Mən polisi dəvet etdim ki, ermənilər təxribat törədə bilməsinlər".

"Qarabağ" yatağına qayıtdığımız kimi, Qarabağ torpağına da qayıdacağıq

“ominəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyüümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtılık tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağıma da qayıdacağıq". Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdır. Dövlət başçısı bu fikirləri avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına geniş müsahibəsində səsləndirib. 32 ildir ki, məkrli və hiyləgər qonşumuzun bitib-tükənməyən ərazi iddiaları, Qarabağ fitnəkarlığı üzündən yaranan, başlanan Ermənistan-Azərbaycan münaqişəsi hələ də öz müsbət və ədalətlə həllini tapmayıb. Təbii ki, işgalçı və təzavüzkar ölkə bu fitnəkarlığa özbaşına, tekbaşına el atmamışdı. Ona həm Şimalda-keçmiş Sovetlər Birliyində, Kremlde dəstək verənlər, həm de Qərbdə-erməni lobbisi və diasporunun təsiri altında olan dairələr, dövlətlər tərəfindən himyədarlıq, havadarlıq edənlər olmuşdu. Onlar birlikdə, koordinasiyalı şəkilde Azərbaycan, türk torpaqları hesabına bir əsrda ikinci erməni dövlətini yaratmağa qərar vermişdilər. Çox təessüflər olsun ki, münaqişənin ilk illərində keçmiş Mərkəz-Kreml ermənilərin, ittifaq respublikalarından biri olan Ermənistənən bu məkrli planlarını önləmekdə maraqlı olmamış, eksinə, onları daha da iştahlandırmış, eyni zamanda, keçmiş Sovetlərin süqutu, yeni müstəqil dövlətlərin yaranması dönenmədə bir çox dünya ölkəleri, eyni zamanda beynəlxalq təşkilatlar güclü və zəif Azərbaycanı Ermənistən qarşısında tək qoymuşdu. Daha da irəliyə getmiş olsaq, hər tərəfdən, bütün cəbhələrdən təzyiqlər yolu tutmaqla, bədnam "907-ci düzəliş" i ortaya atmaqla, Azərbaycanı işgalçı və təcavüzkar qarşısında bir növ tərkislik etmiş, ermənilərin, ondan-bundan asılı olan yarımmüstəqil Ermənistən işgalçılıq, təcavüzkarlıq siyasetinə "yaşıl işi" yandırıldılar. Məsələ var, "arxalı köpək qurd basar". Ermənistən da elə bu "arxa"ya, alındığı bu dəstəye güvənərek, iştahlanaraq, Azərbaycan torpaqlarının 20 faizinin işgalinə, 1 milyona yaxın insanın qaçqın-köckün durumuna düşməsinə nail oldu. Hətta, BMT Tehlükəsizlik Şurasının 1993-cü ilde 4 məlumat qətnamə qəbul etməsi, işgal olunmuş ərazilərdən işgalçı qoşunlarının qeyd-şərtsiz çıxarılması tələbi belə Ermənistən, onu dəstekleyən qüvvələr tərəfindən qulaqardına vuruldu, yerinə yetirilmədi. Üstündən 27 il keçməsine baxmayaraq, həmin qətnamələr bu gün də icra edilməmiş vəziyyətdə qalır. Amma ne BMT, ne onun Tehlükəsizlik Şurası, ne münaqişənin həllində vasitəciliq missiyasını üzərinə götürür ATƏT-in Minsk qrupu, ne də həmsədr dövlətlər Ermənistənə, ermənilərə bundan ötrü gözün üstə qasıñ var, demir. Xüsusilə də, 90-ci illərdə yaranan ATƏT-in Minsk qrupu, həmsədrler ötən müddət ərzində üzərlərinə düşən missiyani demək olar ki, yerinə yetirməyiblər, sadəcə, quru, boş, mənasız, heç bit təsir qüvvəsi olmayan, bir çox hallarda da işgalçı ile işğala məruz qalanı eynileşdirən bəyanatlarla, açıqlamalarla çıxış ediblər. Hansı ki, onların hər birinin Ermənistənə təsir etmək üçün kifayət qədər təsir və təzyiq mexanizmləri var. İstəsələr bir anın içərisində Ermənistən işgalçılıqdan çəkindirə, sülh məcmur edə bilərlər. Amma etmirlər, etmək istəmirlər, etməkdə maraqlı görünmürələr. Onlar Qarabağ münaqişəsi vasitesi ilə son illərdə böyük inkişaf və təreqqi yolu keçən, hörmət-nüfuz sahibi olan, dünyanın lider dövlətlərindən birinə çevrilən Azərbaycanı öz təsirlərində, nəzarətlərində saxlamaq isteyirlər. Amma undurlar ki, artıq Azərbaycan ötən əsrin 90-ci illərinin əvvəllerinin zəif, gücsüz, arxasız Azərbaycanı deyil. Onların qarşısında nəinki yerləşdiyi bölgənin, coğrafiyanın, ümumilikdə dönyanın söz və nüfuz sahiblərindən biri olan güclü, qüdrəti bir ölkə, müdrik, uzaqqorən dövlət başçısı olan bir Azərbaycan var. Bu Azərbaycanla artıq zor, təzyiq, tehdid, dikte dilində danışmaq olmaz və bundan sonra da mümkün olan deyil. Həm de Azərbaycan güclü, döyük qabiliyyətli, müzeffər Orduya malikdir. Azərbaycan Ordusu dönyanın en güclü ordusuna malik olan 50 ölkə sırasındır və gündən-günə də bu Ordunun gücü, əzmi artır. Eyni zamanda, Azərbaycanın hərbi bündə



Jale Əliyeva,
Milli Məclisin deputati

si bütövlükde işgalçi, forpost, vasal ölkənin dövlət büdcəsinə bərabərdir. Azərbaycan Ordusu nələrə qadir olduğunu artıq həm düşmənə, həm də onun təhrikçilərinə, Azərbaycanla hesab gürütməyə qalxanlara hələ 2016-ci ilin Aprel döyüşlərində göstərdi. Üstündən cəmi iki il keçindən sonra düşmən və havadarları bir dəha Azərbaycan Ordusunun gücünü öz üzərlərində hiss etdilər, uğurlu Cünnüt əməliyyatında düşmən ol-

kəyə, onu dəstəkləyənlər növbəti böyük zərbe edirdi. Bu ilin isti iyul günlərində, 12 iyul tarixində düşmən daha təhlükəli və daha mekrli ssenariye, textibata, fitnekarlığı el atdı. Qarabağ, cəbhə bölgəsində deyil, ondan xeyli uzaqlarda, Azərbaycan-Ermənistən sərhəddinin Tovuz istiqamətində ikinçi cəbhə açımağa, bununla da, dünya əhəmiyyətli layihələrin keçdiyi Qərəb bölgəsində vəziyyəti gərginləşdirməyə, həmin əraziləri nəzarətdə saxlamağa, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna ciddi xələl yetirməyə el atdı. Amma düşmən və onun havadarlarının növbəti qanlı ssenarisi, texribatının, fitnekarlığının da qarşısı dərhal alındı, 12-14 iyul tarixlərində döyük əməliyyatlardan zamanı ermənilərə ve Ermənistənə böyük itkiler verdirdi, onlar geri oturduldular, onlara növbəti meğlubiyyət və fiasco yaşadı. Və bir dəha Azərbaycan dövlətinin, Azərbaycanın xalqının yenilmez, sarsılmaz iradəsi, əzmi nümayiş etdirildi. Nümayiş etdirildi ki, 32 il ərzində Qarabağ, torpaq məsələsində güzəşt olmadığı kimi, bundan sonra da heç zaman güzəşt olmayıcaq. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək, işgal altındakı torpaqlarını son qarışınan azad edəcək. Qarabağın, ona bitişik digər işgal altında olan yurd yerlərinin azad edilməsinə nail olacaq. Heç kim, heç bir güc, heç bir qüvə onu bu yoldan döndərə, engelleyə biləmeyecek. Çünkü cənab Prezidentin, Ali Baş Komandanın son müsahibəsində də vurğulandığı kimi, "Bizim ərazi bütövlüyüümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtılık tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağıma da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanıdır!"

Bəhruz Quliyev: "ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır"

"Prezident İlham Əliyevin məqsədönlü xarici si-

yasəti nəticəsində ötən dövr ərzində Azərbaycan regional və global əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrililib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir

xalq hüququn normaları və prinsipləri, BMT Nizamnamesi, Helsinki Yekun Akti və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş coxsayılı beynəlxalq sənədlərə əsaslanır".

Bəhruz Quliyev bildirib ki, Rusiyanın Ermənistəni silahlandırmamasını davam etməsi işgalçı ölkəyə dəstekdir: "Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Problem ondadır ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrleri indiyədək ciddi fəaliyyət ortaya qoya biləyiblər. Əger ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistənin işgalçılıq siyasetinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümüne, ermənilər tərəfində insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıldımasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əger bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistən təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir. Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlerinin bəyanatlarında həmişə Ermənistən ilə Azərbaycan bərabərləşdirilir. Lakin belə olmalı deyil. Ermənistən işgalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistənə dəstək vermək, işgalçıya, tecavüzkarə nəfəs vermək deməkdir. Bütlə bunlar deməyə əsas verir ki, həmsədrler fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistən işgalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin temsilciliyi vaxtaşırı olaraq yenisi ilə əvəz olunular və onlar da səfərləri kimi bölgəyə turist sefərləri etməklə məşğuldurlar. Bu mənada hesab edirəm ki, ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir".

Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətdindər və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur: "Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Münaqişə həll olunmadan, yəni, Ermənistən işgal olunmuş Azərbaycan torpaqlarından çıxmayıncı bölgədə heç bir müsbət irəliliyişin mümkün olmayacağıni vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağı bildirib. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqə birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqə beynə-

Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır

Iyulin 30-da "Politnavigator" saytında Aleksandr Rostovtsevin "Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır" sərlövhəli məqaləsi dərc edilib. AZERTAC həmin məqaləni ixtisarla təqdim edir. "İyulin 18-də rusiyalı jurnalist Marqarita Simonyan öz "Telegram-kanal"ında Paşinyan administrasiyasına müraciət edib, "İngilabçı" siyasi xadimləri Rusiyaya xəyanətdə, rusofobiyanın yayılması, əsas məsələlərde şimaldakı müttəfiqlərindən tam asılı olmaqdə ittiham edib.

Müraciətin mətni çox emosional alınb və Paşinyanın, onun ətrafindakılar siyasetinin ağırlı yerlərinə toxunub. Rusiyalı jurnalisti sosial şəbəkelərdə sıxışdırmağa başlamış erməni maydaunlar dərhal Simonyana hücum ediblər. Ona öz soyadını dəyişmək, özünü daha erməni hesab etməmək, Ermənistəni həmişəlik unutmaq, on yaxşısı - "böyük erməni millətinə bəbir etməmək" üçün sakitcə yoxa çıxmək təklif edilib. Paşinyana dəstək qrupundakı şərhçilərin əksəriyyətinin fikrincə Simonyanın prinsip etibarla özünü erməni hesab etməyə haqq yoxdur, cünki özünün etiraf etdiyi kimi erməni dilini bilmir və Rusiyani özünün vətəni hesab edir. Bu qatı milletlərin fikrincə, "əsl ermənilər" harada yaşamalarından asılı olmayaraq yalnız Ermənistəni özlerinin vətəni hesab edirlər.

Paşinyanın qatı milletçi tərəfdarlarının məntiqinə görə Şarl Aznavur, müğənni Şer, tennisçi Andre Aqassi və öz əcdadlarının dili bilməyən və Ermənistəni yalnız televiziyyada xəbərlərə baxarkən xatırlayan bir sıra başqa məşhur diaspor nümayəndələrini ermənilərin siyahısından çıxarmaq lazımdır, lakin bu halda "əsl ermənilərin" qururlanması üçün səbəb qalmayacaq, cünki onlar öz siyasi kumirlər ilə barabər heç kimdir və onları nece adlandırmayı bilən yoxdur.

"Kavkazskiy uzel" portalının siyasi şərhçisi və jurnalist Karen Mirzoyan Simonyana və bütün Rusiyaya ünvanlanmış isterik, cəfəng və təhqirlərə dolu cavab dərc etdirib. Diskussiyada belə əsildən adətən dikkat usağı danlamaya yaşı əmisinin mövqeyindən tətbiq edilir. Paşinyan deyib: "Rusiyada başa düşməlidirlər ki, Ermənistəndə Rusiyanın müttəfiqi nə Paşinyandır, nə Petrosyan, nə Pogosyan, nə Sarkisyan, nə de Koçaryan. Rusyanın müttəfiqi və tərəfdası erməni xalqıdır. Bu, çox mühüm möqamdır".

Bele təsəvvür yaranır ki, ya Marqarita Simonyanın müraciətini Paşinyan üçün pis tərcümə edib, ya da Paşinyan rus dilində çox pis bilir. Məsələ burasındadır ki, Simonyanın müraciətində Ermənistən xalqına heç bir irad yoxdur və Paşinyanın izahatı olmadan da melumdur ki, Ermənistən xalqı Rusyanın müttəfiqi və tərəfdasıdır.

Paşinyanın rəhbərlik etdiyi Ermənistəndə mühüm vəzifələrə yerləşdirilmiş oyuncuq fiqurların ipini dartmaqdə Sorosa heç kəs mane olmur. Ermənistən hökumətində Rusiyaya rəqəbat bəsləyən adamlar demək olar ki, qalmayıb. Respublika Parlamentində yeganə şərti rusiyapərest fraksiya Qagik Sarukyanın "Çiçəklənən Ermənistən" fraksiyasıdır, lakin bu fraksiyanın liderini 2020-ci ilin iyununda deputat toxunulmazlığından məhrum ediblər ki, müxalifətçiyə qarşı cinayət işi qaldırmış məmən olsun.

Bele çıxır ki, Paşinyan "Ermənistən xalqı" dedikdə yalnız öz məsləkdaşlarını, pərəstişkarlarını və Qərbin təsir agentlərini nəzərdə tutur. Dağılıq Qarabağın tanınması problemində nüanslar çoxdur. Məsələn, bu tanınmamış qondarma respublika Azərbaycan ilə müharibə nəticəsində Ermənistənin köməyi ilə Azərbaycanın bir nece rayonunu tutaraq öz tərkibinə daxil edib, halbuki həmin rayonlar heç vaxt Ermənistən və ya Dağılıq Qarabağın tərkibində olmayıb.

Diger tərefdən qrant həvəskarlarının "sizin pullarınız xatirinə her bir siltaşlığınızı dözerik" prinsiplərini nəzərə almaqda Sorosa heç kəs mane olmur. Ermənistən hökumətində Rusiyaya rəqəbat bəsləyən adamlar demək olar ki, qalmayıb. Beleliklə, Paşinyan öz səhvlerini etiraf etmək və məsuliyyəti öz səlfərlərinin üzərinə yuxarıq əvəzinə bir dəha Rusiyaya düşmən münasibətini sübut edib, rusiyalı jurnalist xanımı diplomatik formada da olsa təqib edənlərə qoşulub. Hərçənd, başqa cür ola da bilməzdi. Axi maydaun - diaqnozdur."



Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olundu!

Azərbaycanın səfirliliyi işgalçi ölkənin Sofiyadakı səfirliliyinin yanlış informasiyalara söykənən məlumatına ciddi argumentlərlə cavab verib. Azərbaycanın Bolqaristandakı Səfirliliyindən Trend-ə verilən xəbərə görə, Ermənistanın Bolqaristandakı səfirliliyi yaydığı məlumatda Ermənistən-

Azərbaycan Dağılıq Qarabağ münaqişəsi və onun tarixi-hüquqi aspektlərini təhrif edərək Bolqarıstan ictimaiyyətini yanlış məlumatlandırmağa təşəbbüs göstərib. İşgalçi dövlətin nümayəndəliyi məlumatında "tarixi" fəriyiyələri, Dağılıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı yalanları, mövzu xüsusunda beynəlxalq hüququn "tələbləri"ni və Ermənistan-Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı əsasız iddiaları sıralayıb.

Ermənistan səfirliyinin məkrli və böhtana söy-kənən təşəbbüsünə cavab olaraq Azərbaycanın Bolqarıstandakı Səfirliyi dərhal aidiyəti bolqar KİV-ləri ilə əlaqə saxlayaraq Azərbaycan tərefinində mövqeyinin işıqlandırılmasını tələb edib. Bu məqsədlə, aidiyəti KİV-lərə rəsmi məktub ünvanlanıb, işgalçi dövlətin təmsilçisindən fərqli olaraq həm tarixi faktlara, həmdə hüquqi sənədlərə istinad olunmaqla, məlumatın məkrli niyyəti ifşa olunub. Səfirliyin mövqeyi Bolqarıstanın www.actual-no.com, www.club.bg və www.novini247.com xəber portallarının sehifelerində dərc olunub.

Azərbaycan sefirliyinin mövqeyində bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iri çaplı silahlardan və artilleriyadan istifadə etməkla Azərbaycan ordusunun mövqelərinə hücum edib. Azərbaycanın sərhəd rayonlarındakı mülki əhalinin qəsdən hədəfə alınması nəticəsində mülki infrastruktura, o cümlədən yaşayış binalarına ciddi ziyan vurulub və sivil şəxslər arasında ölen və xəsərat alanlar olub. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyətə, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna məlumat verib. Metsamor AES-le bağlı şəhərlər isə Ermənistan tərefinin Azərbaycanın Mingəçevir su anbarını hərbi hədəf hesab etmesi barədə mediada yıldığı xəbərlərə cavab olaraq verilib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki şəxsi və ya infrastrukturunu hədəfə almayıb və yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə edərək Ermənistanın silahlı hücumunu

na qarşılıqlı verib.

Qeyd olunub ki, Ermənistanın son təxribatı iş-
ğalçı dövlətin münaqışının həllində maraqlı olma-
dığını sübut edib. Ermənistan silahlı qüvvələrinin
Şahbuz və Culfa bölgəsində de təcavüzkar təşəb-
büslərinə yer verilən mövqedə Tovuz bölgəsindəki
provokasiyanın da “hərbi təhlili” diqqətə çatdırılıb.
Vurğulanıb ki, Ermənistan Azərbaycan Silahlı
Qüvvələrinin düşmən mövqelərinə UAZ avtomobi-
li ilə hücum etdiyini iddia edir. Bu ağlasıgmaz id-
diadır ona görə ki, hücum etmək niyyəti olan Azər-
baycan bunu bir UAZ avtomobili ilə deyil, məhz or-
dusunun arsenalındakı güclü və dağıdıcı vasitələr-
la eda hildarı

"Böyük Ermənistan" ilə bağlı fərziyyələrə cavab olaraq vurğulanıb ki, e.ə. IX-VI əsrlərdə mövcud olmuş Urartu dövləti indiki Ermənistan kimi digər xalqlara qarşı soyqırımı və deportasiyalar neticəsində formalasdırılmış monoetnik bir dövlət olmayıb. Assur kralı I Salmannassarın kitabelərində "Uruadri ölkəsi"nin 8 ölkə və 51 şəhərdən, Tukulti-Ninurtanın dövrünə aid olan yazınlarda isə 43 krallıqdan ibarət olduğu göstərilib. Yaxın tarixlə müqayisə etsek, 15 respublikadan ibarət olan SSRİ-nin qədər erməni dövləti hesab etmək olarsa, Urartu da o qədər erməni dövləti ola bilərdi. Ardınca diqqətə catdırılıb ki, hayların-ermenilərin Balkan-



şeyine ve Azərbaycan SSR daxilində DQMV-nin yaradılmasına ciddi arqumentlərə diqqət çeker. Səfirlilik DQMV-nin Qarabağ adlı coğrafi ərazinin bir hissəsində yerləşdiyini və ölkənin bu bölgəsinin adının iki Azərbaycan sözündən birləşməsinə dən yarandığını vurğulayıb. Bildirilib ki, tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, bundan sonra da belə qalacaq bölgə ermənilərin iddiasından fərqli olaraq Azərbaycana verilməyib, əksinə Azərbaycanın tərkibində saxlanılıb. Azərbaycan SSR daxilində DQMV-nin yaradılması qərarı, ermənilərin yalandan bildirdiyi kimi İ. Stalinin şəxsi mövqeyi deyil, iki azərbaycanlıdan, bir neçə ermənidən və başqalarından ibaret kollektiv bildurum - Bolşevik partiyasının Qafqaz Bürosu tərəfindən qəbul olunub. Dağlıq Qarabağın Azərbaycan SSR daxilində muxtar bölgə statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunub. Muxtarlıyyətin isə bölge əhalisinin tələblərinə zəmanət verən əsaslı hüquqları olub.

Ardınca münaqışının hüquqi aspektlerine diq qət yetirilərək qeyd olunub ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, ittifaq respublikaları arasındaki sərhədlər, SSRİ tərəfindən təsdiqləndikdə, yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ile dəyişdirile bilərdi. Bu müddəə Azərbaycan SSR ve Ermənistən SSR konstitusiyalarına daxil edilib. Dağlıq Qarabağın Azərbaycandan Ermənistana verilməsi ilə bağlı 20 fevral 1988-ci il tarixli müraciətə cavab olaraq, 17 iyun və 18 iyun 1988-ci il tarixində Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Soveti onu qanunsuz hesab edib və rədd etdib. Eyni zamanda xatırladılıb ki, oxşar yanaşma Sovet İttifaqının dağılmasından sonra ortaya çıxarılmış müstəqil dövlətlərə münasibətdə Avropa dövlətlərinin siyasetində də aydın görünüb. Bu baxımdan 1991-ci il 10 dekabr tarixində Avropa Şurası tərəfindən Sovet İttifaqında parçalanma prosesi haqqında qəbul olunmuş bəyannamədə xatırladılıb. Helsinki Yekun Aktının müddəalarına hörmət edilməsinin vacibliyini vurğulayan həmin bəyannamənin müddəalarına görə Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sübhə və razılışma volu ilə davasıdırıla bilər.

Mövqenin sonunda Ermənistanın

öz müqəddərətini təyin etmək ilə bağlı istismarına cavab olaraq qeyd olunur ki, öz müqəddərətini təyin etmə iddiaları beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməyi qadağan edən imperativ normaların (*jus cogens*) pozulması ile müşayiət edildikdə qeyri-mümkündür. Qeyri-qanuni güc tətbiq etməklə ərazi əldə etmək mümkün olmadıqından, dövlətlər qanunsuz əldə edilmiş ərazi üzərində səlahiyyətin tanınmasına da hüquqi etimad göstərməməye borcludur. Bu mövqə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən açıq şəkildə ifadə edilib və dövlətlərin praktikasında ardıcıl olaraq izlənilib. Xarakterikdir ki, BMT Təhlükəsizlik Şurasının yekdilliliklə qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrdə də həmin tələb gözlənilərək nəinki "öz müqəddərətini təyin etmə hüququ" xatir lanmayıb, əksinə Azərbaycana qarşı gücün tətbiq olunması və ərazilərimizin işğali pislənib.

Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhə, sabitliyə və inkişafa xidmət edir

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri, iki müttəfiq respublika arasında əlaqələrin yüksələn xətələ inkişafı, o cümlədən birge həyata keçirilən iqtisadi layihələr təkçə Qafqaz və Anadolu regionları üçün deyil, Avrasiyanın böyük bir hissəsi üçün xüsusi əhəmiyyət daşıyır. Türkдilli dövlətlərin zəngin təbii sərvətləri və milli inkişaf konsepsiyası Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin davamlı olması üçün perspektiv yaradır. Bu prosesin ayrı-ayrı istiqamətlərini çatdırmaq məqsədilə üçün Azərbaycan-Türkiyə müttəfiqliliyinin əsaslarına qısa nəzər salmaq zəruridir.



Ümummüllü lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın çoxistiqamətli inkişaf strategiyasının mahiyyəti regionda sülhün bərqərar olunması, mehriban qonşuluq və səmimi dostluq, qarşılıqlı anlaşma və inkişaf amillərini özündə ehtiva edir. Bu strategiyanın əsasında Azərbaycan və Türkiyənin müttəfiqliyi dayanır. Çünkü konkret olaraq özünü müdafiə imkanları dinamik inkişafda olmasa, kənar təsirlər heç bir iqtisadi layihənin reallaşmasına imkan verməz, yaxud da bu layihələrə real tehlükə yaradar. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mahiyyəti mehz bu amilə əsaslanır. Hər iki dövlətin rəhbərləri açıq şəkildə bəyan ediblər ki, heç bir ölkənin torpağına iddia etmirlər, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, təbii sərvətlərinə göz dikmirlər. Bununla belə, hər iki ölkə suveren hüquqlarını, o cümlədən ərazi bütövlüyünü təmin etmək və qorumaq, təbii sərvətlərindən azad şəkildə bəhrələnmək, kommunikasiya və geosiyasi imkanlarından səmərəli istifadə etmək hüququnu özündə saxlayır və üçüncü tərəfin bu prinsiplərə qarşı çıxmاسına imkan verməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayesində davamlı inkişaf edən Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh, sabitliyə və inkişafə xidmət amil olmasına təsdiqləyən nə-həng işlərin faydası artdıqca bu ölkələrin cəlbediciliyi daha da çoxalır. Hazırda uğurla fealiyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yoluñun bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin vətəndaşları gündəlik həyatlarında hiss edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq "Şərq-Qərb" nəqliyyat-kommunikasiya dəhlizi bölgə və dünya ölkələrinə bu sahədə əlavə üs-tünlükler qazandırıb. Bundan başqa, Trans-Avrasiya Super İformasiya Magistralı (TASIM) layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha bir real nəticəsidir.

Əlamətdar haldır ki, Xəzər dənizinin Azerbaycan sektorundakı karbohidro-
gen ehtiyatlarının işlənməsi məqsədilə 1994-cü ildə imzalanan "Əsrin müqavi-
ləsi"nin nəticəsi olaraq həyata keçirilən layihələr yeni iqtisadi perspektivlər ya-
radır.

Azərbaycan və Türkiye birmənəli olaraq bəyan ediblər ki, xarici siyasetlərin-
de qarşılıqlı münasibətlərin inkişafı prioritet məsələdir. Burada hərbi əməkdaş-
lıq mühüm strateji istiqamətdir. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın av-
qustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə
naziri Zakir Həsənovu qəbul edilməsi, ertesi gün Türkiyənin Milli Müdafiə nazi-
ri Hulusi Akar, Baş Qərargah reisi, ordu generalı Yaşar Güler, qoşun növü ko-
mandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfəri və nümayən-
də heyətinin dövlətimizin başçısı tərəfindən qəbul edilməsi bir daha göstərir ki,
iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək,
həm də özlərinin bütün milli maraq və mənafelərini qorumaq strategiyasını
əzmlə davam etdirəcək. Azərbaycan Respublikası ile Türkiye Respublikası ara-
sında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər
iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə 2020-ci il iyu-
lun 29-dan Azərbaycanda başlanan növbəti genişmiqyaslı döyüş atışlı taktiki və
taktiki-uçuş telimləri bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq vəd edən ta-
rixi sehifə oldu. Bu strategiyanın qorunması Azərbaycan və Türkiye xalqlarının
mənəvi haqqı, dövlətlərimizin beynəlxalq hüquqla müəyyən olunan suveren hü-
ququndur.

Safir Eldar Həsənov şübhəli şəxs kimi tutuldu



Azərbaycan diasporu dövlətin, xalqın yanındadır

Diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyaset, ölkə başçısının tapşırıqlarına uyğun olaraq tətbiq edilən yeni programlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanın konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməye imkan yaradır. Tarixin dönenmələrində aydın olur ki, dünya ölkələrinə səpələnmiş soydaşlarımız milli düşüncəni, ziyalı mövqeyini ortaya qoysa da diasporun təşkilatlanmasına uzun illər müvəffəq ola bilməmişdilər. Ümumbehəşeri sivilizasiya xəzinəsinə misilsiz töhfələr bəxş etmiş yüzlərlə azərbaycanlı düha dünyanın bir sıra ölkələrində yaşamış və şöhrət tapmışdır. Etiraf edək ki, Azərbaycan dünyaya səpələnmiş ziyalılarının qismində elm, sənət ocağı kimi təninsa da, dünya ictimaiyyətinə həqiqi ictimaiyyəsi-mədəni palitrasını tanıtdırıa bilməmişdir.

Azərbaycan müstəqillik eldə etdiğdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri de xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə, yenidən hakimiyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasetinin prioritet istiqamətlərindən birine çevrilmesi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə neticələndi. Ulu Öndər Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərmanı Azərbaycan diasporunun fealiyyətinin müteşəkkil qaydada əlaqələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Azərbaycan diasporu yeni inkişaf yoluna qədəm qoydu. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların müteşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili xarici siyasetin prioritet istiqamətlərindən birine çevrildi. Bu isə, eslinde, respublikamızda aparılan dövlət siyaseti ile ümummilli mənafelərin ortaqlaşması deməkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması istiqamətində ardıcıl işlər görüldü. Ötən zamanda azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fealiyyət strategiyası qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli integrasiya meyillerinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effek-

Mədəniyyət Mərkəzi, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası ve onlarla belə qurumlar diaspora quruculuğu siyasetinin məntiqi olaraq təşəkkül tapıb. Diasporun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində vurgulayıb ki, mən çox istəyirəm ki, xaricdə fealiyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar,

Azərbaycanı antiderəmətik, Ermənistani isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etmək məqsədi daşıdığını qeyd etmişdi. Artıq Azərbaycan diaspor təşkilatları daha da formalasılıb, coğrafi məkanı genişlənib. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fealiyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diaspor təşkilatları arasında birliyin te-

lərə öz sözünü əməli çərvəsində deyə bilir. Müasir dövrümüzdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədönlü və ardıcıl iş aparılır. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycan torpaqları olduğunu diaspor təşkilatları, nümayəndələri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırlar. Dünya birliliyində Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistənin ciddi şəkildə cezalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası olunması üçün qətiyyətli addımlar atılması tələb edilir. Faşist mahiyətli Ermənistənin törətdiyi təxribatlarla bağlı tarixi faktlar diqqətə çəkilir. Erməni lobisının və onların havadarlarının Azərbaycana, bütövlükde Türk Dünyasına qarşı yönəlmış işğalçı, təcavüzkar siyasetini, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyirlər. Dünya birliliyindən və beynəlxalq təşkilatlardan Ermənistənin işğalçı siyasetinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad



tiv işlər görməyi qaçılmaz edir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyaseti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir.

Mövcud vəziyyət belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyəlli insanların yaratdıqları ictimai hərəkat və ya birlək kimi nəzərdən keçirilmir, onlar həm təmsil etdikləri xalqın milli maraqlarının feal müdafiəcisi kimi də tənininlər. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində ABŞ, Fransa, Misir, Avstriya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Almaniya, İspaniya, Qazaxistan, İtaliya kimi onlara dövlətdə fealiyyət göstərir. Dünya ölkələrində Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyyası, Avstriya-Azərbaycan-Türk dostluq birlüyü, Azərbaycan-İsveçə Türk Cəmiyyəti, Vaşinqton-Azərbaycan

birləşsinlər. "Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artaq", - deyərək birliyin əsas məsələlərdə olduğunu diqqətə çatdırılmışdır: "Xüsusilə, nəzərəalsaq ki, bütün azərbaycanlılar, onların böyük əksariyyəti vətənpərvərdir, Vətənə bağlıdır. Onlar isteyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".

Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporunun uzun illərdir ki, dünyada bize qarşı çox çirkin kampaniya apardığını və bu kampaniyanın tərkib hissəsinin

min edilməsi, soydaşlarımızın vahid məqsədətrafında birgə fealiyyətə nail olunması məqsədilə Almaniya, Fransa, İsvəçə, İsvəç, Hollandiya, Skandinaviya və Amerika Birleşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fealiyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili mətbətləri diasporumuzun imkanlarını daha da artırır.

Bu gün qətiyyətə deyə bilərik ki, dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qita-

olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası edilməsi, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqrar olması naminə qətiyyətli addımlar atılmasını tələb edilir.

12 iyul tarixində Ermənistənin Azərbaycan torpaqlarına etdiyi növbəti təxribat və işğal cəhdlerini qətiyyətə keçirdikləri yürüşlələ, aksiyalarla bir dənə pisləyərək, etirazlarını bildirdilər. Dünya ölkələrində yaşayan soydaşlarımızın səsi eşidildi. Azərbaycanla həmrəylik nümayiş etdirdilər. Azərbaycanın Tovuz rayonunda təxribat törətməsi bir dənə Ermənistənin riyakarlığını ortaya qoymuş oldu.

Azərbaycan diasporu dövlətin, xalqın yanındadır

Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ermənistan dövlətinin təcavüzkar xarakterini bir daha nümayiş etdirdi. BMT-nin Tehlükəsizlik Şurasının, Baş Assambleyasının və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin dərhal və qeyd-şərtsiz azad olunması tələbi ilə bağlı müvafiq qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasetini davam etdirir. Soydaşlarımız, diaspora təşki-



də yaşayış hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olunması və xalqımıza qarşı törədilən istənilən təcavüzün qarşısının alınması namənə Azərbaycan hökümətinin və ordumuzun atlığı bütün addımları dəstekleyir. Niderlandda, Avstraliyada, Kaliforniyada, Almaniyada və neçənəcə dünya ölkələrində Azərbaycanın haqq səsini dünyaya çatdırmış oldular.

Əlbətə ki, Prezident Cənab İlham Əliyevin bu sahədə ardıcıl, qətiyyətli, məqsədyönlü və prinsipial siyaset aparması, deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyülü problemlərinin həllində yaxından iştirak edir, dünyada birlik, həmrəylik nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI



Elman Nəsirov: "Rusyanın Ermənistana silah-sursat göndərməsi regionda çox təhlükəli vəziyyət yaradır"

"Rusiya Tovuz təxribatından sonra Qazaxistən, Türkmenistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbçi təyinatlı yük göndərib. Bu addım regionda sülhə və təhlükəsizliyə nəinki xidmət etmir, əksinə çox təhlükəli bir vəziyyət yaradır".

Bu fikirləri "Yeni Tv"-nin eñirində Milli Məclisin deputati, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inqərasiya komissiyasının katibi Elman Nəsirov deyib.



Onun sözlərinə görə, Rusyanın işgalçını silah-sursatla təchiz etməsi ilk növbədə onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna uyğun gelmir: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqedə dayanmalıdır. Eyni zamanda bütün dünya kimi Rusiya da Ermənistən işgalçi olduğunu bilir. Belə olan halda işgalçını silahlandırmış hansı mənə daşıyır? Sual oluna bilər ki, Rusiya Azərbaycana da silah satır. Amma nəzərə almaq lazımdır ki, bu məsələdə həm Azərbaycanın, həm də Rusyanın marağı var. Amma Ermənistəna bu silahlar kredit və ya başqa adlar altında hədiyyə edilir. İkinci isə bu məsələdə Azərbaycan və Ermənistəni müqayisə etmək olmaz. Azərbaycan təcavüze məruz qalan dövlətdir və öz ərazi bütövlüyünü təmin etmək hüququ var. Ona görə bizim ayrı-ayrı dövlətlərdən silah almağımız anlaşıldır".

E.Nəsirov qeyd edib ki, təcavüzkara silah satmaq onu şirnikləndirir: "Rusyanın bu addımı regionda gərginliyi artırır. Bu faktiki olaraq regionda müharibə vəziyyətinə yaşıq işiq yandırmaq deməkdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında bu məsələni gündəmə getirməsi çox böyük siyasi mənə və əhəmiyyət kəsb edir".

latlarımız Ermənistən müxtəlif təxribatlara əl atmasına baxmayaraq, Azərbaycan dövlətinin hər zaman sülhün tərəfdarı olduğunu bəyan etmişlər. Ermə-

nistən tükənməyən təxribatları isə Azərbaycan ordusunu cavab tədbirləri görməyə vadar edir. Bir dəha aydın oldu ki, dünya ölkələrin-

"Koronavirusa yoluxanların sayının azalması hər kəsi daha məsuliyyətli davranışa sövq etməlidir"

Son günler yeni növ koronavirus (COVID-19) infeksiyası ile əlaqədar aparılan statistikada stasionar, ağır xəstələrin sayı və gündelik yoluxma hallarında ciddi azalma müşahidə edilir. İnfeksiyon xəstəliklərin qarşısının alınmasında aparılan profilaktik tədbirlər və sərt karantin rejiminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Ona görə də virusa yoluxanların sayında artım müşahidə ediləndə həmin tədbirlərin tətbiq olunmasının müəyyən müddətdən sonra dönüş yaradacağına böyük ümidi bəsləyirdik.

Yaxşı ki, ümidiımız özünü doğruldu və sərt karantin rejiminin tətbiqindən sonra xəstəliyin inkubasiya dövrünü nəzəre alaraq yoluxma sayında azalma baş verdi. İnfeksiya yayılmağa başladığı ilk dövrlərdə yoluxanlardan bəziləri bunu etrafdağılardan mümkün qədər gizli saxlamışa çalışır və əhali arasında virusun mövcud olub-olmaması barədə xeyli şübhələr dolaşır. Zaman keçdikcə ailəvi yoluxmaların qeydə alınması əsl həqiqəti ortaya çıxardı və xəstəliyə şübhə ilə yanaşanların sıraları nəzərəçarpacaq dərəcədə seyrəldi. Vəziyyətin ciddiliyini anlayan vətəndaşlar karantin rejiminin təhləblərinə, sosial məsafə prinsiplərinə əməl etməyə, şəxsi gigiyenaya diqqət yetirməyə, məskə taxmağa başlıdır. Təmas və ənslisiyətin azalmasına nəticəsində xəstəliyə yoluxma sayı minimuma endi.

AZERTAC xəber verir ki, bunu TƏBİB-in infeksiyon xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

"Bununla yanaşı, tibb müəssisələrində düzgün aparılan müalicə işləri nəticəsində xəstələrin sağalaraq evə göndərilməsi xəstəxanalarda çarpayıların boşalmasına səbəb oldu. Onu da deym ki, COVID-19-dan sağalmaq, müalicə almaq infeksiyadan qorunmaqdan da-ha çətindir. Kimse ehtiyatsızlıq, sosial məsuliyyətsizlik ucbatından koronavirusa yoluxa bilər. Lakin həmin xəstənin başqalarını yoluxdurmasının qarşısının alınması, xəstəliyin ağrılasmadan müalicəsinin aparılması daha çox zəhmət tələb edən işdir. Hər halda mövcud vəziyyət göstərir ki, doğru yoldayıq. Lakin xəstələrin sayının azalması heç bir halda hər şeyin ölüb keçdiyi və arxada qaldığı təsəvvürü yaratmamalı, əksinə daha artıq ehtiyatlı olmağa və məsuliyyətli davranışa sövq etməlidir. Unutmaq lazımlı ki, yoluxma təhlükəsi yenə də qalmaqdadır və ehtiyatsızlıq nəticəsində xəstələrin sayında yenidən artma baş verə bilər. Qaydalara nə qədər ciddi və düzgün əməl olunsa, yoluxmanın sürəti azalar və virusun zəncirvari olaraq yayılmasının qarşısı alına bilər. Vətəndaşlar arasında sosial məsuliyyət hissini artırması, virusun mövcudluğuna inanmayanların sayının azalması da yaxşı haldır. Bir-mənəli olaraq bunu hamı dərk etməlidir ki, problem dünyada həll olunmadığı halda Azərbaycanda da qalacaq", - deyə V.Əliyev qeyd edib.

TƏBİB-in nümayəndəsinin sözlərinə görə, hazırda xəstəxanalarda boş çarpayıların sayı çoxalsa da, mütəmadi olaraq yeni xəstəxanalar açılır: "Ümumdünya Səhiyyə Teşkilatının verdiği məlumatına görə, payız-qış aylarında xəstəlik daha yüksək həddə çata bilər. Yeni bir dalğanın yayılması təhlükəsi da var. Lakin bu bir faktdır ki, qapalı məkanlarda xəstəliyin yayılma ehtimalı daha yüksək olur. Hava soyuyunda insanlar qapalı məkanlarda olduğundan ara məsafəsi minimuma enir, təmas çoxalır. Bundan başqa, payız-qış mövsümündə digər respirator infeksiyaları da yayılma ehtimalı artır. Həmin mövsümde COVID-19-a bənzər və digər virus infeksiyaları da koronavirus infeksiyası kimi əlamet vere və bu zaman həmin xəstələr stasionar şəraitde müalicə oluna bilərlər. Onlarda miks infeksiyon xəstəliklərin də baş qaldırması mümkündür. Belə olanda virusları bir-birindən differensiativ olaraq ayırmaga ehtiyac yaranır. Yəni, başqa virus infeksiyalarının təkəni nəticəsində ağıcyər pnevmoniyaları yaranı bilər ki, bunların da fonunda ağıcyər infeksiyaları, pnevmoniya arta bilər. Bu baxımdan payız-qış ayları hər zaman riskli aylardır. Ona görə də yoluxma sayının azalmağa doğru getməsi qətiyyən rahatlıq yaratmamalı və necə deyərlər, kəmərlər boşaldılmamalıdır, çünki yoluxma sayının yenidən artması xəstəxanalarda sıxlığın yaranmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə aparıb çıxarar. İndiki halda ən mühüm vəzife yoluxma hallarını minimuma endirməkdən ibarətdir".

Məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb

2020-ci ilin əvvəline Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin sayı 1840 olub. Bunun 1684-ü dövlət, 156-sı isə qeyri-dövlət təhsil müəssisəsidir. AZERTAC xəber verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış "Azərbaycanda uşaqlar" adlı məcmüsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin müəssisələrdə 128 min 800 uşaq təlim-tərbiyə alır. Onları 122 min 400-ü dövlət, 6 min 400-ü qeyri-dövlət təhsil müəssisələrinin payına düşür. Məktəbəqədər təhsil müəssisələrinin 1123-ü şəhər, 717-si isə kənd yerlərində fəaliyyət göstərir.

Türkiyəli aktrisa Meral Niron vəfat etdi



Türkiyəli aktrisa Meral Niron vəfat etdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi 83 yaşında dünəyini dəyişib. Qeyd edək ki, Meral 1937-ci ildə İzmirde anadan olub. Uzun illər teatrdə çalışıb. Bir çox film və serialarda rol alıb. Tamaşaçıları onu daha çox "Bizim evin halleri" serialında canlandırıldığı Sakız obrazı ilə tanırıb.

Paşinyan: "Biz buna məcburuq"

"Fövqəladə vəziyyət rejimini bir dəha uzatmaq məcburiyyəti qarşısında qalırıq". SİA Ermənistanın mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin fövqəladə iclasında deyib. Ermənistanın baş naziri fövqəladə vəziyyətin sonuncu dəfə uzadılacağınə ümidi etmək istədiyini dile gətirib və ölkəsində vəziyyətin hökuməti bu addımı atmaq məcburiyyətində qoymuşunu etiraf edib. "Ümid etmək istərdim ki, fövqəladə vəziyyət rejimini son dəfə uzadacaq. İndi fövqəladə vəziyyət rejimini bir daha uzatmaq məcburiyyətində qalırıq", deyə Nikol Paşinyan bildirib.



Diqqət: Bu şəxslər virusa ikinci dəfə yoluxmayacaq!



Infeksionist-hepatoloq Mərdan Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilmesi məqsədilə heyata keçirilecek seroloji testlərin əhəmiyyətdən söz açıb. Həkim Publika.az-a açıqlamasında bildirib ki, seroloji testlərin tətbiq edilməsi məsələsi çoxdan gündəmdə idi:

"Pandemiyənə əvvəllerində həkimlər insanların kütləvi şəkildə seroloji müayinələrdən keçməsi məsələsini teklif etmişdi. Bu, bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat eldə etməyə imkan verəcək. Sözsüz ki, xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğan üçün proqnozistik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedisi barədə məlumat öyrənmək mümkün olacaq. Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.

Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. Immunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur. Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoxlsa belə xəstəliyi daha yüngül keçirəcək.

Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsada, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədə uyğun hesab olunur. Virusu yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri id. Odur ki, əhali ilə təmasda olan qrupun etməsi tövsiyə olunur".

"Gələn həftədən başlayaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin hər birində 1500 nəfər seroloji testdən keçiriləcək"

Gələn həftədən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılaçaq. Testlərin aparılması əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlerin eldə olunması, xəstəliyi keçirmiş şəxslərde yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Seroloji testlərin aparılması COVID-19 pandemiyası ilə mübarizə strategiyasının əsas hissəsidir.

AZERTAC xəber verir ki, bu barədə tibb üzrə fəlsəfe doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun dediyinə görə, testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazanınanın statistikini müəyyən etmək mümkün olacaq. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiyə ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. O daha sonra deyib: "Ölkəmizdə həmin testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilən əhali qrupları arasında könüllülük prinsipilə ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilən şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçirməyə razılıq vermiş şəxsin evinə yaşıdığı ərazi üzrə poliklinikadan xüsusi telim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venan dan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddədə laboratoriya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Analiz verən hər bir könüllü öz nəticəsini eldə edə biləcək. Bununla yanaşı vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirile bilər".

İşçi qrupunun rəhbərinin verdiyi məlumat göre, testlər Bakı şəhərindən başlanılaçaq və 1500 paytaxt sakini seroloji testdən keçiriləcək. Sumqayıt və Gəncə şəhərində də həmin sayda əhalinin qan analizi nəticəsində COVID-19 infeksiyasına qarşı immunitetinin səviyyəsi yoxlanılacaq.



İtaliyalı jurnalist: “Ermənistanda totalitar rejim hökm sürür”

Italiyanın “InTerris” analitik-xəbər portalında jurnalist Milena Castiglinin “Caritas Armenia yoxsulların yanında: Qafqazda sühkör-püsü” adlı Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişə ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistanda ki vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizia-nın “Ermənistan və Azərbaycan: münaqişəni sühk yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur” adlı məqaləsi dərc edilib. SiA həmin məqaləni sizə təqdim edir.

D.Letiziya M.Castilglinin müəllifi olduğu məqalədə müxtəlif yanlışlıqlara yol verildiyini, o cümlədən Ermənistandan Azərbaycan tərəfindən təcavüzə məruz qalması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirərək, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın Dağılıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş Ermənistandan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olduğunu deyib. D.Letizia Ermənistandan ağır iqtisadi və epidemioloji vəziyyətə üzləşdiyini, bu sebədən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yandırmağa məcbur olduğunu, hərbi təxribatlara əl atdığını və iki ölkə arasında dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin Ermənistana silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtləşdirilməsini tələb etdiyi ni xatırladan D.Letizia, Ermənistana əhalisinin yoxsulluq və acliqla üzləşməsinin məhz Azərbaycan torpaqlarının işğal edilməsi faktından ireli geldiyini deyib. Ermənistandan acıncacaqli iqtisadi durumda olduğunu qeyd edən italyan jurnalist, adambaşına düşən ÜDM-ə görə bu ölkənin dünyada 118-ci yerde qərarlaşdığını, Ermənistanda yaşayan tənha qalmış şəxslərin və körpə uşaqlı anaların ac, əlliyyi olan şəxslərin qayğısız qalması səbəbindən xüsusilə böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.

Ermənistanda mövcud faciəvi mənzərenin keçmiş və hazırkı siyasi rəhbərliyin səriştəsiz idarəetməsi sə-



bəbindən yaradığını deyən italyan jurnalist vurğulayıb ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyət yalnız özünə yaxın müəyyən çevrelerə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən italyan jurnalist N.Paşinyanın və onun heyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fealiyyəti ilə də məşğul olmasına dair çoxsayılı məlumatların yayıldığını qeyd edib.

D.Letiziya vurğulayıb ki, hazırda bu ölkədə ən çox müzakirə olunan mövzularlardan biri, Ermənistandan sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistandan Vatikandakı keçmiş səfiri Mikael Minasyanın qarşı cinayət işi ilə bağlıdır. Jurnalının sözlərinə görə M.Minasyan N.Paşinyan və heyat yoldaşı Anna Akopyanı 50 min ton metal qırıntılarının Ermənistandan qeyri-qanuni ixracı və ticarətində, habelə N.Paşinyanı beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarəti ilə məşğul olmaqdə, Ermənistandan dövlət xəzinəsini talan etməkdə günahlandı-

rdə. Jurnalist xatırladı ki, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti tərəfindən Krasnodarda saxlanılmış qara bazar üçün 40 ton sıqət daşıyan və göyərtəsində Ermənistən nümayəndələri olan təyyarənin hazırkı hökumətin qeyri-qanuni beynəlxalq qacaqmalçılıqla bağlılığına dair çoxsayılı xəbərlər yayılıb, eyni zamanda Voronej vilayətində N.Paşinyanla əlaqələndirilən külli miqdarda qanunsuz sıqəretin əle keçirildiyi bildirilib.

D.Letizia Ermənistən silahlı qüvvələrinin işgal etdiyi əraziləri tərk etməyənə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayana qədər münaqişənin dayanıqlı sühk yolu ilə həllin mümkünsüzlüyünü bildirib, o cümlədən Azərbaycanın Dağılıq Qarabağ regionunun gelecek hüquqi statusunun müəyyənleşdirilməsi üçün bölgənin azərbaycanlı icmasının iştirakının vacibliyini vurğulayıb.

Ermənistana beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ayrılan ianələr və humanitar yardımçıların bu ölkədəki ağır sosial problemləri və yoxsulluğu aradan qaldırılmayacağını qeyd edən D.Letizia təbii sərvətləri, dənizə çıxışı olmayan kiçik və yoxsul bir ölkənin sözügedən problemlərinin yeganə həlli yoluğun qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasında olduğunu bildirib. Bunun üçün isə müəllif Ermənistən ilk növbədə öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu və azərbaycanlı qacqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmamasına mane olmalıdır. Azərbaycanla sülhün eldə olunması istiqamətində səy göstərməli olduğunu deyib. Müəllif məqaləsini “Ermenistan bu reallığı nə qədər tez dərk edərsə, öz xalqının gələcəyi üçün bir o qədər yaxşı olar” fikirləri ilə bitirib. Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: <https://www.interris.it/spazio-al-letto-re/armenia-azerbaigian-soluzione-pacifica/>

Ceyhun Rasimoğlu

“Qərarın ləğvi istiqamətində Azərbaycan diplomatiyası iş aparmalıdır”

AŞ ilə Azərbaycan demək olar ki, normal siyasi əlaqələrə malikdir. İki ölkə arasında münasibətlərdə ciddi problem yoxdur. Ümumiyyətlə, Azərbaycan daima ABŞ-la əlaqələrə mühüm strateji tərəfdən yanaşır və çalışır ki, bu əməkdaşlıq daha da inkişaf etsin”. Bunu SiA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-in erməni konqressmenlerinin Azərbaycana qarşı qəbul etdiirdiyi bədnam 907 düzəlişin ABŞ presidentləri tərəfindən hər il dayandırılmasına Ağ Evin ölkəmizə dəstəyin ifadəsi kimi baxmaq lazımdır: “Hesab edirəm ki, Konqressdə bə qərərin ləğvi istiqamətində Azərbaycan diplomatiyası iş aparmalıdır. ABŞ Konqressində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamənin qəbulu və digər müsbət tendensiyalar gələcəkdə iki ölkə arasında bu problemin aradan qaldırılmasına getirib çıxara bilər. Hesab edirəm ki, ABŞ regionda Azərbaycanın önemini yaxşı dəyərləndirir və düşünürəm ABŞ siyasi daireləri 907 düzəlişlə bağlı qərərin ləğvini reallaşdırılmasına gəde bilərlər. Onsuz da ABŞ Azərbaycana hərbi təyinatlı avadanlıqlar satır və məliyyə yardımı edir. Konqresin bu qərəri ləğv edilərsə, tərəflər arasında əməkdaşlığı kölgə salacaq hər hansı bir problem olmamalıdır”.



Seroloji testlər Almaniyadan gətirilən reaktivlər vasitəsilə aparılacaq

COVID-19 80 faiz hallarda assymptomatic, yəni heç bir simptomuz gedən infeksiya növüdür. İndiya qədər COVID-19-la əlaqədar analizlər yaxma götürülərək aparılan aktiv analizlərdir və infeksiyaya yub-yoluxmamağı müəyyən edir. Seroloji analizlər isə xəstəliyin keçirib-keçirilmədiyini aşkar etmək üçündür. Analizlərin nəticələri maksimum 2-3 gün ərzində hazır olur.

AZERTAC xəbər verir ki, bu barədə tibb üzrə fəsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova jurnalistlərə verdiyi açıqlamada deyib. Onun dediyinə görə, elmi-tədqiqat xarakteri daşıyan testlərin əsasən 18 yaşdan 65 yaşa qədər olan əhalidən aparılması nəzərdə tutulub. Analizlər Almaniyadan gətirilən yüksək həssaslıqla və spesifikasiyə malik reaktivlər vasitəsilə aparılacaq və yanlışlıq dərəcəsi minimum səviyyədədir.

Jurnalistlərə məlumat verilib ki, seroloji testlər İspaniyada 35 min, Türkiyədə 153 min nəfər arasında keçirilib, həmçinin Almaniya, İsveç, Hindistan və digər ölkələrdə də aparılıb. Ölkəmizdə aparılan seroloji testlər başa çatanan sonra elmi tədqiqatların nəticələri bəredə məlumat veriləcək.



Azerbaijan-Armenia: intervento ambasciata azera presso Santa Sede

09-08-2020 19:22 - Ambasciate

GD - Parigi, 9 ago. 20 - In una dichiarazione fatta pervenire ad ACI Stampa, l'Ambasciata dell'Azerbaigian presso la Santa Sede

della amb. Rahman Sahib oglu Mustafayev, accusa

Privacy - Terms

GD - Parigi, 9 ago. 20 - In una dichiarazione fatta pervenire ad ACI Stampa, l'Ambasciata dell'Azerbaigian presso la Santa Sede della amb. Rahman Sahib oglu Mustafayev, accusa

Vatikanın internet portallarında Azərbaycan səfirinin məqalələri dərc olunub

Azərbaycanın Müqəddəs Taxt-Tacdkı səfiri Rəhman Mustafayevin Tovuz istiqamətində Ermənistən tərəfdən hərbi təxribatla bağlı verdiyi məlumat əsasında Vatikanın Acistampa.com və “Giornalediplomatico” portallarında məqalələr dərc olunub.

AZERTAC xəbər verir ki, məqalələrdə cari ilin iyul ayında Ermənistən silahlı qüvvələrinin hərbi təxribatla əl atmasından və artilleriyadan istifadə edərək, Azərbaycan-Ermənistən dövlət sərhədinin Tovuz rayonu istiqamətində elverişli mövqelərimizi əle keçirməyə cəhd göstərməsindən danışılıb. Bildirilib ki, Azərbaycanın bölgədəki tərəfdəşlərini və Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edən, Tovuzdan bir neçə kilometr aralıda yerləşən neft və qaz infrastruktur Baki-Supsa (833 km.), Baki-Tbilisi-Ceyhan (1768 km.) neft kəmərləri və Baki-Tbilisi-Ərzurum qaz kəməri (692 km.) açıq şəkildə hədəf alınıb.

Səfir vurğulayıb ki, Ermənistən silahlı qüvvələrinin hückumu qarşısında Azərbaycan ordusuna adekvat tədbirlər görməyə və ölkəmizin ərazi bütövlüyünə qarşı bu yeni təcavüzə cavab verməyə məcbur olub.

Məqalədə göstərilib ki, Ermənistən silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alması çox narahatlıq doğurur. Tovuz istiqamətindəki döyüslərdə hərbiçilərlə yanaşı, mülki şəxs də həlak olub və mülki infrastruktura ziyan dəyiş.

Azərbaycanın aktiv maliyyə dəstəyi ilə inşa edilmiş alternativ qaz kəməri açılış ərefəsindən tədarük'lərə başlanılıb. Bu kəmər Avropa bazarlarına qaz nəqlinin mənbələrini və marşrutlarını şaxələndirməklə Ai-nin uzunmüddəli enerji təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.

“Buna görə də Azərbaycanın bölgədəki münaqişənin kəskinləşməsində maraqlı olmadığını başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Ancaq Ermənistən təxribatları ilə Azərbaycanı etibarlı qaz tədarüküsü kimi gözdən salmağa və mümkün qədər Azərbaycan iqtisadiyyatına xələl gətirməyə çalışır”, - deyə səfir bildirib. Qeyd edib ki, bu təxribatlar Ermənistən rehberliyinin Azərbaycanın Dağılıq Qarabağ bölgəsində və onun etrafında münaqişənin həllində maraqlı olmadığını bir daha sübut edir. Ermənistən Azərbaycanla səmimi danışıqlar aparmaq əvezinə, beynəlxalq birliyin laqeydliyindən, Minsk qrupu həmsədrələrinin passivliyindən və qətiyyətsizliyindən istifadə edir. İşğalın nəticələrini möhkəmləndirmək və etnik təmizləməni davam etdirmək, həmçinin danışıqlar prosesini lengitmək və bu münaqişənin istenilən həllindən yayınmağa çalışır.

Pasinyanın uğursuz diaspor siyasəti

Ermənistanın təcavüzkar siyasetinin beynəlxalq məqyas alması və Nikol Pasinyanın uğursuz diaspor siyasəti beynəlxalq ictimai rəydə mövcud olan "keçilməz, güclü" imic zədələndi. Son vaxtlar dönyanın müxtəlif ölkələrində ermənilər və azərbaycanlılar arasında baş verən qarşidurmalar bu prosesdə həllədici rol oynadı. Belə ki, ermənilər azərbaycanlıları təxribata çəkməklə böyük dövlətlərin siyasi dəstəyini qazanmağa ümidi etsələr də onların bu cəhdin əks-effektini verdi.



Ermeni diasporasının güclü olduğu Fransa, Rusiya, ABŞ kimi ölkələr də rəsmi səviyyədə onlara heç bir dəstək vermədi. Bunun əksinə olaraq, ABŞ Konqresində Azərbaycanın işğal olunmuş eraziyinə məcburi köçkünlərin vəziyyətinin araşdırılmasına dair qətnamə qəbul olundu. Eyni zamanda, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təqdim etdiyi Azərbaycana hərbi dəstəyin dayandırılmasına dair düzəlişli qəbul etmədi.

Rusiya Ermənistana hərbi müttəfiq olmasına baxmayaraq, baş nazir Nikol Pasinyanın Azərbaycana qarşı hərbi əməliyyatlarında dəstək təklifini redd etdi. Üstəlik, Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilati da Ermənistandan kömək çağrısına susmaqla cavab verdi. Bu gün baş verənləri 15-20 il əvvəlki vəziyyətə müqayisə etdikdə ciddi dəyişikliyin yarandığını görmək olar. Çünkü erməni diasporasının və lobbisinin güclü olması əvvəller Azərbaycanın Dağılıq Qarabağ problemi ilə bağlı öz səsini beynəlxalq ictimai rəyə çatdırmasında ciddi əngelə çevrilmişdir, artıq bu problemin aradan qaldığı müşahide olunur.

Bu hadisələrin ardınca isə azərbaycanlıların ABŞ-in Los-Anceles şəhərində, Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüsselə və digər bir neçə ölkədə dinc etiraz aksiyaları keçirməsi erməni diasporunu və Ermənistana hakimiyyətini daha da aqressiv-

leşdirdi. Bununla da erməni diasporu özünün sayəsində vəhşi obrazını dünyaya tanıdır, bu isə özünü sühsevər biri kimi göstəren Ermənistana Baş naziri Nikol Pasinyanın riyakarlığını üzə çıxarırdı.

Qeyd edək aşinyanın sülhsever yox, məhz işğalçı mahiyyəti ne birinci, ne də sonuncudur. O, dəfələr sülhdən danişsa da, verdiyi bəyanatların barışq doktrinası ilə daban-dabana zidd olduğunu nümayiş etdirib. Məhz bu səbədən də Pasinyan ifşa olunduğunu görüb hırsını Ermənistandan Diasporla İş üzrə Komissarlığından çıxıb. N.Pasinyan erməni diasporunun uğursuluğundan sonra imzaladığı əmərlərlə Diasporla İş üzrə Komissarlıqda temizləmə əməliyyatlarına start verib, yüksək vəzifeli şəxslər də daxil olmaqla 13 nəfər vəzifəsi ilə vidalaşmalı olub. Bu, erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının, Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalmasının göstəricisidir.

Nə Ermənistana, nə də erməni diasporu Tovuz döyüşlərindən sonra Azərbaycan diaspor feallarından bu dərəcəde müteşəkkilik və savaş ovqatı gözleyirdi. İki əsrlik diasporculuq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədir, bir daha aqressivlik və vəhşiliyə yadda qaldılar. Əvveller heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, həzirlıqsız yaxalanmışdır.

Pasinyan psixoloji məglubluq durumunda

Yaranmış vəziyyət Pasinyanı içdən yaşadığı psixoloji məglubluq durumuna düşərek, çıxış yolu axtarışındadır. Deyir "özü düşən ağlamaz". Ermənistanın "Past" nəşrinin yazdırılmasına görə, Pasinyanın Diaspor Komissarlığını hədəfə almasının səbəbi qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır: "Diasporla İş üzrə Komissarlıq Ermənistana Azərbaycan arasında olan son qarşidurmalarla böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib".

Qəzet yazarı ki, qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altında gizlenib. Bas? nəzir N.Pasinyanı Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də bərk qəzəbləndirib. Qəzet yazarı ki, Pasinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasetinin tam uğursuluğla düşçər olduğunu bildirilir.

Hadisələrin gedışıtı göstərir ki, Pasinyan Diaspor Komissarlığından köhnələri qovmaqla onların yerinə, daha hiyləger olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək.

Millet vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu bildirib ki, erməni diasporasının və lobbisinin mifinin sindiriləsi Azərbaycan dövlətinin bütün istiqamətlərdə potensialını gücləndirməsi sayəsində baş verib:

"Son illerde Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycanla real əməkdaşlıq quran ölkələrin sayı çoxluq təşkil edib. Avropa İttifaqının doqquz dövləti ilə Azərbaycanın strateji tərəfdəşləq haqqında sazişi var. Bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə formalasdırılmış olduğu potensialı sayəsində mümkün olub. Dağılıq Qarabağ münəaqışası ilə bağlı da Azərbaycanın ədalətli mövqeyi qəbul olunmaqdadır. Münəaqışının tənzimlənməsi ilə bağlı beynəlxalq ictimaiyyətin rəyi ondan ibarətdir ki, problem Azərbaycanın ərazi bütünlüyü ilə bağlıdır. Lakin buna səbəb bizim diasporanın və ya lobbinin fəaliyyəti yox, Ermənistandan bir neçə böyük dövlətlə oyun oynamaq istəyi oldu və ABŞ bunun cavabını verdi.

Beləliklə, bütün bunlar ondan xəbər verir ki, Pasinyan bu qədər uğursuluqdan sonra yaxşı olaraq, bu saxta yalanlarından əl çeksin. Çünkü nə qədər ki, Pasinyan danışçılarının dalana dirənməsinə çalışarsa, o zaman Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistən növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş geləcək. Digər tərəfdən düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilmesi, şəxsi heyətin müasir silah və texnika ilə təmin istiqamətində də indin özündə zəruri addımlar atılır. Və ordumuz istənilen an işğal altında olan torpaqlarımızı azad etməye, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.

A.SƏMƏDOVA



Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır

Məlum olduğu kimi, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayışın bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icməsi nümayəndərinə hücum edib və həmvətənlərimize xəsarət yetiriblər. SIA-nın məlumatına görə, hadisədən sonra Los-Anceles Polis İdarəesi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zoraklılığı nifret zəminində törədilən cinayət maddəsi üzərə araşdırır. Los-Anceles polisi nifret zəminində cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Polis görüntüsü yayılan şəxsin yaşı 25-35 arasında, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narincı və ya çəhrayı rəngli bir köynək gevindiyi, həmçinin sol bileyinə qolbaq taxdıq qeyd olunub. Digər iki şübhəli şəxsin isə qara köynək və mavi cins şalvar geyindikləri bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib. Los-Anceles polisi ehaliyə müraciət edərək bu şəxsin tapılması üçün köməklik göstərməyi xahiş edib.

h ö -
kumət başçısının yoldan keçən biri ola biləməyəcəyi faktını dərk edib. "Ermənistanda ayrıca olaraq elə bir güc yoxdur ki, bu hakimiyyəti getməyə məcbur etsin, bunu yalnız bir yerdə, vahid şəkildə birləşərək edə bilər", Ara Vardanyan deyib.

Rövşən RƏSULOV



ARA VARDANYAN: "Hakimiyyəti yalnız bir yerdə getməyə məcbur edə bilərik"

Şübhə etmirəm ki, biz yaxın bir ildə Ermənistana kimlər tərəfindən idarə olunacağı ilə bağlı müxalifət sahəsində kifayət qədər siyasi ittifaqların şahidləri olacaq". SIA xəbər verir ki, bu barədə erməni KİV-lərinə "Hayastan" ümumerməni fondunun sabiq direktoru Ara Vardanyan ölkədaxili vəziyyət barədə danışarkən deyib.

Onun sözlərinə görə, iki il əvvəl baş verənlər Ermənistana ciddi zərər vurub. "Məsələ ondadır ki, vətəndaşların çoxu baş nazir olə biləcəklərini hesab edirdilər. Əslində isə, bu, hökumət başçısı institutu səviyyəsinin çox ciddi şəkildə aşağı düşməsidir", Vardanyan jurnalistlərə söhbətində bildirib.

"İki il əvvəl baş nazir institutu səviyyəcə aşağı düşdü, çünki həmin vəzifəni ona layiq olmayan insan tutdu"

Onun sözlərinə görə, bu, Ermənistana və onun sakinlərinə qarşı qeyri-ciddi müna-

sibətdir. SITAT: "Belə ki, vəzifəyə can atmaq ölkəni yaxşıya doğru aparmır və biz bunu gördük. Praktiki olaraq siyasi sahədə olan bütün oyunçulara ele görünürdü ki, onların hər biri hökumət kabinetinin rəhbəri olacaqlar. İki il əvvəl baş nazir institutu səviyyəcə aşağı düşdü, çünki həmin vəzifəni ona layiq olmayan insan tutdu. Artıq ictimaiyyət də bunu anlayıb".

"Son iki ildə biz gördük ki, müxtəlif siyasi partiyalar, ayrı-ayrı şəxslər, təşəbbüs qruplarının üzvləri, təşkilat rəhbərləri yorğanı özlərinə təref çəkirdilər və bununla göstərmək isteyirdilər ki, baş nazir ola bilərlər", deyən Vardanyana görə, artıq indi elə bir an gəlib-çixib ki, mən də daxil olmaqla hər kəs

“Human Rights Watch”un rəhbərliyində erməni əsilli şəxs təmsil olunur”

Azərbaycanın beynəlxalq təşkilatlarla isti əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr ölkəmizin milli maraqlarına və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunmasına əsaslanır. Azərbaycan dəfələrlə öz milli maraqları çərçivəsində istənilən dövlətlə, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib və bunu gerçəkləşdirib. Azərbaycanla hansısa təzyiq metodları ilə danışmaq, iki standartlar dan çıxış edərək nələrisə diktə etmik isə heç bir halda qəbul olunmayıb”. Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, xüsusilə, “Human Rights Watch” kimi qurumlar insan haqlarının qorunması pirinsiplərində heç vaxt dürüstlük nümunəsi göstərə bilməyiblər: “Və bu səbəbdən də bəlle qurumlarla hansısa qarşılıqlı əməkdaşlıq mümkünüsüzləşib. Mötəbər hesab etdiyimiz qurumların üzvlərinin lazımlı pulun müqabilində demokratiyaya, insan haqlarına xəyanət etmələri danılmaz faktdır. Zaman-zaman müstəqil siyaset yürüdən ölkələrin daxili işlərinə qızışdırıcı metodlarla qarışmağın isə demokratiya, insan hüquqları ile heç bir əlaqəsi yoxdur. Bu qurumlar üçün demokratiya və insan haqları kimi fundamental dəyərlər yalnız o zaman dövriyyəye buraxılır ki, öz maraqları təmin olunmur. Ya hansısa anlaşmada mübahiseli məqamlar var, ya da hansısa müqavilərinin vaxtı daralıb və s...”

Netice odur ki, bir sıra beynəlxalq qurumların insan haqlarının qorunması kimi dəyərləri sözün bütün mənalarında şübhəli xarakter alır. Məsələn, bu gün bütün dünyadan gözü qarşısında ermənilərin Avropa ölkələrində dinc küləvi aksiyalarda həmvətənlərimizə qarşı zoraki metodlarla cavab vermesi nümunəsi arxa plana keçirilir. Əvəzində Azərbaycan heç bir əsas olmadan hədəf seçilir. Bu fəktin özü hər şeyi gün kimi ortaya çıxarmırı?

Qeyri-demokratik ölkə olan Ermənistən haqda bir dənə də təcili bəyanat, qərar qəbul etməyen beynəlxalq qurumlar niyə Azərbaycanla bağlı fərqli mövqə tutur?

Səbəb göz önündədir-iqli standartlar. İkiüzlü siyasetin aparıcıları olan Qərb institutlarının saxtakarlığı gün kimi aydın görünür və bu saxtakarların ağızından vurmaq üçün yetərli arqumentlərin üstünü ört-basdır etmək mümkün deyil. İstəsələr bəle özlərinin iqli standartlardan çıxış etdiklərini gizlədə

bilmirlər. İnsan hüquqlarının müdafiəcisi donuna girənlər erməni lobbisinin pulunun cazibəsi qarşısında sindiqlarını göstərmirlərmi?

“Human Rights Watch” təşkilatı bu mənada daha çox fərqləndərək, yanılmayıq. Bunun başlıca səbəblərindən biri qurumun Yaxın Şərqi və Şimali Afrika direktoru Sara Li Uitsonun hər zaman ölkəmizə qarşı qərəzi, qeyri-obyektiv mövqeyidir.

Bu təşkilat heç bir zaman öz mahiyyətinə uyğun- insan hüquqlarının qorunması istiqamətində ədaletli fealiyyət ortaya qoymayıb. İkili standartlardan çıxış edərək, əslinde insan hüquqlarının pozulmasına şərait yaradıb. Bu fealiyyət öna getirib şıxarıb ki, “Human Rights Watch”un hesabatları artıq ciddi qəbul edilmir. Təkcə Azərbaycandamı belədir? Xeyr!

Başqa ölkələrdə də bu qurumun əsl niyyəti və fealiyyəti ifşa edilməkdə, onun hesabatlarının qərəzi olması barede açıqlamalar verilməkdədir. Məsələn, bir müdət önce ABŞ-in nüfuzlu “The Wall

Şəhər” adlı əməkdaşlıq platforması şəhərətərəfli işləmələrə, əsasən qarşılıqlı məsələlərin müzakirə olunmasına əsaslanır. Azərbaycanın rəhbərliyi bu platformada məskunlaşmanın feal şəkildə dəstəkləyir. Bir çox ermənilər Qarabağ öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionu Azərbaycan ərazisi kimi tanır.

Müəllif dənə sonra qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitesi tərəfindən Qarabağ pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson, eyni zamanda “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qerb sahilindəki iqtisadi fealiyyətin boykot ediləcək kampaniyasına başlığıq edirdi. Habelə o, Twitterdə Qarabağda, işgal edilmiş erazilərde hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fealiyyəti, habelə erməni soyqırımının tanınmasına şəhərətərəfli təhlükət səyləri ile bağlıdır”.

Həqiqət isə odur ki, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasına maliyyələşdirən təşkilata dəstek verir. Bununla yanaşı, Ermənistanda və işgal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını müdafiə edir. Belə bir şəxstdən və onun təmsil etdiyi qurumdan Azərbaycana qarşı hansı obyektiv münasibət gözləmək olar? Öz yurd-yuvasından qovulan insanların hüquqlarını bir kənara qoyub, işgal altındaki ərazilərdə baş veren qeyri-qanuni məskunlaşdırma siyasetinə göz yuman qurumu və onun təmsilcisini insan haqları müdafiəcisi adlandırmadı mümkündürmü?

Mənzərə göz önündədədir: “Human Rights Watch”un rəhbərliyində erməni əsilli şəxs təmsil olunur. Bu və digər faktlar qurumun və Uitsonun erməni lobbisi tərəfindən idarə olunmasını təsdiq edir. Bunun neticesidir ki, “Human Rights Watch” evvəlki fealiyyətinə sadiq qalaraq bu günlərdə Azərbaycan diasporuna ermənilərin etdiyi vandal hücumlara reaksiya vermər və bunu hansıa behanələrlə ört-basdır etməyə çalışır. Beləliklə, dünya yalançı, ikiüzlü insan haqları carçılırı ilə üz-üzədir. İnsan haqları mözələri bu dairələrə öz çirkin siyasetlərini gerçəkləşdirmək üçün bir alet kimi lazımdır. İnsan haqları, demokratiya adı altında aparılan siyasetin kökündə iqli standartların dayandığını indi ancaq dünyadan bixəbərlər və cahillər anlaya bilməz...”

Ceyhun Rasimoğlu

“Milli Şura”dakılar davranışlarının anormallığını özləri də etiraf edirlər”

“Ötən bir neçə ay ərzində sosial şəbəkələr üzərində yayılan və özünü “Milli Şuranın Koordinasiya Mərkəzi” elan edən qurumun toplantılarını eks etdirən videogörüntüler bu qurumun bütün mahiyətini ortaya qoyur. KM-də toplaşan şəxslərin hansı mədəniyyətə, “mənəvvyyata” sahib olduğunu, rəqiblərinə, “dostlarına”, “mütəfiqlərinə” qarşı necə davrandıqlarını, ölkənin və xalqın taleyülü məsələlərinə necə laqeyd olduğunu göstərir. Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.



Onun sözlərinə görə, ölkə mediası, siyasi ekspertlər Milli Şura adlanan qurumun perspektivsizliyi, ictimaiyyət arasında dayaqlarının olmaması, fealiyyətinin ölkə və xalqa fayda getirmədiyini uzun illərdən ki, yazarlar: “Bəzər fikirlər MŞ təsis edilən andan, 2012-13-cü illərdə başlayaraq gündəmdə dolaşır. Amma onlar inkar edir, deyirdilər ki, güya bu fikirlər subyektivdir, rəqabətdən irəli gəlir. İndi durum fərqlidir, ənənəvi arqumentləri işə yaramır. Çünkü, bu dəfə danışan özləridirlər. Bərələrindən ən neqativ rəyi özləri yaradırlar. Son iki gün ərzində ortaya çıxan görüntülər də bu baxımdan dəhşetlidir, üzücidür. KM-də toplaşan şəxslər əvvəlki videogörüntülərdə “dostlarına”, “mütəfiqlərinə” həqarət edirdilər, bu dəfə ümumi xalqı hədəf seçirlər, xalqın ünvanına aşağılayıcı, təhqiредici ifadələr işlədirler. Bəlli olur ki, Koordinasiya Mərkəzində toplaşan şəxslər nəinki xalqı, dövləti qlobal böhranlardan xilas edəcək strategiyaya malik deyillər, əksinə, bu barədə heç düşünmürələr də, xalqa aşağılıq varlıq kimi baxırlar. Milli Şura KM-in toplantılarından yayılan son videogörüntülər deməyə əsas verir ki, onlar xalqın taleyinə bigənə oldularını kimi, milli əxlaq və davranış qaydalarına da laqeyddirlər. Toplantılarının birində mütəfiq saydıqları şəxslərin qeybətini edirlər, dost saydıqlarını xərcleyirlər. Diger bir toplantıda başqa dəyeri ayaqlayırlar. Bu yolla xalqın gözündən düşüb, marginallaşırlar.

İlk videogörüntüdən sonra KM-nın üzvlərinin silsilə istəfələri başlamışdır. O zaman eksəriyyət sual edirdi ki, bunlar niyə bele asanlıqla dağılırlıdırlar. Həmin vaxtı mən demmişdim ki, görünür bunların “daha dəhşətli fikirlər səsləndirdikləri toplantılar olub”, həmin toplantıların videogörüntülərinin üzə çıxacağından ehtiyatlanıb istəfa edirlər, gedirlər. Bu gün mənim həmin ehtimalım təsdiqini tapır. Hər iclasın yeni videogörüntüsü yayıldığca, daha dəhşətli davranışla ortaya çıxır”.

Ceyhun Rasimoğlu

“Ermənistən öz işgalçılıq siyaseti ilə özünü təcrid edib”

“Ermənistən siyasi və iqtisadi baxımdan müflis olub”. Bu sözü SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədrı Əsli Kazimova deyib.

Partiya sədrinin sözlərinə görə, Ermənistən hakimiyyətinə ya cina-yətkarlar ve oliqarxiya rejimi diktə edir, ya da Paşinyan kimi siyasi təfəkkürə malik olmayanlar: “Ermənistən ictimaiyyəti sözün əsil mənasında ciddi təhlükə altındadır. Bunu Ermənistən idarə edən hakim dairənin yüksəldiyü Mövcud siyaseti şəhər etdiyimiz zaman da görmək mümkündür. Əlverişsiz coğrafi mövqedə yerləşən Ermənistən öz işgalçılıq siyaseti ilə özünü bütün iqtisadi və ticari layihələrdən təcrid edib.



Qonşu dövlətlərlə hər gün daha da ağır vəziyyət alan münasibətlər göz qabağındadır. Ölkədə klanlar arasında kürsü uğrunda gedən soyuq mührəbələr hökm sürür. Açıq və səfələt içinde yaşayan erməni icmanın sabaha heç bir ümidi yoxdur. Sosial-iqtisadi baxımdan tənəzzülün astanasında olan Ermənistən hakim dairəsinin Rusiyaya qarşı çıxaraq, ölkədə Rusiya televiziya kanallarının translyasiyasını dayandırmaqla, ən son şansını da demək olar əlindən buraxıb. Yəni, belə olan halda Ermənistən kimi bir “dövlətciklə” mührəbə aparılması belə utanc vericidir. Bu gün gəlin razılışaq ki, Paşinyan siyasi arenada tələkə statusundadır. Sadəcə, olan erməni icmasına olur. Dünya ictimaiyyəti qarşısında Paşinyan rejimi hakimiyyətdə qala bilmək namına, erməni icması üzerinde açıq və səfələt dözümlülüyün sınağını keçirir. Həsab edirəm, Azərbaycan və Türkiyə bilir və bərabərliyi ilə biz düşmən yetəri qədər görə dağı verdik. Cox yaxın zamanda torpaqlarımızı işgaldən azad edəcəyik. Amma beynəlxalq təşkilatlar öz maraqları naminə Paşinyan rejiminin erməni icmasına təzyiq göstərməsini və onlardan istifadə etməsini nəzərə almalı, bununla bağlı gərkli atdırımlıdır”.

Inam Hacıyev

“Milli Şura”nın təhqir şousu və növbəti meymunluğu

Yaxud qeybətxanada yenə də təhqir, satqınçılıq...

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqıncılıq və xəyanət simptomları bir dəfə formalasırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaş-saq aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar. Bu o müxalifətdir ki, zaman-zaman bir-birlərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusdur ki, bunun qarşısını almaq sadəcə mümkün deyil. Nə-cə ki, bu gün AXCP sədri Əli Kərimli və "Milli Şura" sədri Cəmil Hə-sənli bu gün bir-birlərinə tərif deyir, az keçməmiş başlayıllar quyu-qazmağa. Bu da təəccüb doğurmur, çünkü xəyanətkar xəyanətkarın yanında olar. Çünkü, sənin kimi Əli Kərimli də xəyanət, qisaslar, int-riqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəs-təsi Vətəndən, millətdən və demokratiyadan çox danışsalar da, hə-mişə sözləri əməllərinə zidd olub.

Bu gün sosial şebəkələrdə “qoca professor” deyir ki, hökümət hesabat versin. İlk önce tərbibiyəsizlər, əcəlaqsızlar yuvasının “Milli Şura” deyilən bir çamur özünü nə hesab edir? Nə hesab etdiklərini qeybətxanaçıların yuvası olan...

**“Milli Şura” aşılamağa
adet edib...**

Bu dəfə AXCP və "Milli Şura"nın qeybətxana şousunun növbəti seriyasında amerikansayağı Cəmil Həsənli xalqı aşağılayıb. Viddi Mirkamal qeybətxananın lağ obyekti fransız Rahim Hacıyevin kəlləsinə ilisir: "Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?".

Okeanın o tayından boylanan Cəmil Həsənli isə cavabında bildirib: "Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özleri şüurludurlar". Cəmil Həsənlinin belə cavab verməsi təəccüb doğurmur. "Zoom konfransı"nda çıxış edən qaragüruhçuların səviyyəsiz zarafat və fikirləri, toplantını lağlığı məclisinə çevirmələri belə Cəmil Zəsənli kimilərin danışması təəccüb doğura bilməz.

Özünü müxalifetiň “ağsaqqalı” he-sab eden C.Hesənlinin Azerbaycan xalqını şüursuz adlandırması və başqa bir milləti azərbaycanlılardan üstün tutması “zoom”dakı dostları tərəfindən ra-zılıqla qarşılanıb və heç kim bu axmaq fikirlərə iradını bildirməyib. Əksine susmaqla onlar da belə mənfur düşün-cə sahibi olduqlarını bir növ təsdiqlə-viblər.

Qeyd edək ki, "Milli Şura"nın yeni videosu sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub. İnsanlar Cəmil Həsənlini səsləndirdiyi xain fikirlərə etiraz edib və özünü müxalifət adlandıran marginalların xalqa bu cür münsəbatını keçkin günayvələr

Vətəni satanlar və danışıb batanlar

Satış satılmağa adet eden Cəmil Həsənli ancaq belə danışa bilər. Çünkü təbiəti belədir, belə yoğrulub. O, xalqın deyil, ermənipərest dairələrin, Azərbaycan xalqının və dövlətinin düşmənlərinin ölkəmizdəki maşası olub. Ele bu səbəbdən də xalq 2013-cü ildə mayası xaricdən olan antimilli "şura"ya birmənali "yox" dedi. Əlbətə ki, C.Həsənli kimilərin yelçənün guncəndən da

biliyinə atacaq

Siyavuş Novruzov: "Milli Şura" öz əxlaqına uyğun olaraq xalqı aşağılayıb"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki: Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Milli sözünü də biabın edən "Milli Şura" adlı dərnək keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Onları öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Onlar barəsində tədbirlər görülməlidir. Xalq təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür".

S.Novruzov qeyd edib ki, hər bir deputat məsələyə münasibet bildirməlidir: "Azerbaycan xalqına qarşı aşağıçılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölücməlidir. Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özlərini ifşa etdi". Bəli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xari-ci ölkələrdə məskunlaşmış antimillüünsürlər bilməlidirlər ki, gec-tez respublikamıza qarşı təxribatçı, yalançı-kamuufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab getirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılib gedir və gedəcək də!. Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətciliyin qəsidi-nə duran bu "ruhunu şeytana satan" xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA

“Əli Kərimli və Cəmil Həsənli ermənipərəst güvvələrin maraqlarından çıxış edirlər”

"Xaricdəki erməni və ermənipərest qüvvələrlə ölkəmizdə cinayətlər törədərək xaricdə qəzaqlı gizlənən "söyüş müxalifəti"nin üzvləri eyni mövqədən çıxış edirlər". Bunu "Səs" qəzetinə açıqlamasında AXCP sədri Əli Kerimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzeti

Onun sözlerine göre, bəzi məkrli xarici dairələr Azərbaycanın dünyada ətəkləndirən və narahatlıqlı keçirlər: "Bu səbəbdən də, çalışırlar ki, müxtəlif vasitələrlə ölkəmizin inkişafına mane olsunlar. Eyni zamanda, ölkəmizin də daxilində öz maraqların təmin etməyə çalışılan bəzi siyasi qüvvələr var. Məsələn elə götürək AXCP, "Mili Şura", Müsavat kimi partiyaları, onlar pul qazanmaq, maliyyə imkanlarını artırmaq üçün ölkəmizdəki mövcud ictimai siyasi sabitliyi pozmağa cəhd edirlər. Çünkü, maddi və mənəvi dəstək alındıqları xarici maraqlı dairələr onlara belə göstəriş verir və qarşılarda tələb qoyurlar. Ə.Kərimli, C.Həsni, A. Hacı kimilər heç zaman öz ağilları ilə hərəkət etməyiblər, müstəqil düşüncə və qarşılara məlik olmayıblar. Onların istiqamətləndirən, təlimatlaşdırın xarici ağalarıdır".

N.Kerimov onu da bildirdi ki, bəzi müxalif şəxslərin iyulun 14-də panarmoni baxışında daxil olaraq, dağıntılar töretmələri, polislərə xəsəretlərə yetirilmələri. Ə.Kərimli və C.Həsənlinin uzun müddət hazırladıqları məkrili planın növbəti tərkib hissəsi olmuşdu. "Cinayətkar cəzasız qala bilməz. Azərbaycan hüquq-mühafizə orqanları pozuculuğu akademikləri töredən, şəhərdə asayışı pozmağa çalışan müxalif şəxsləri aşkar edərək, mehkəmələrin qarşısına çıxarılmalarını təmin edəcək. Təbii ki, həbs edilənlər layiq olduğu cəzanı alıb" — dedi.

"Azərbaycan fermeri" qəzətinin baş redaktorunun sözlərinə görə, "Milli Şura" və AXC rəhbərliyinin maraqları xaricdəki ermənipərest qüvvələrlə üst-üstə düşür: "Daxili və xari ci qüvvələrin esas fəaliyyət istiqamətləri Azərbaycanın dünyada artan nüfuzuna xələl gə tirməkdir. Sevinc Osmanqızını, Qənimət Zahidi, Arif Məmmədovu və digərlərini də danışdırı dır, ölkəmizə qarşı şər və böhtanlar səsləndirməyə təhrik edən xarici məkli dairələrdir. Ancaq xaricdə gizlənib, atributlarını sosial şəbəkələr vasitəsi ilə təhqir edənlərdə gec tez Azərbaycana getirilərək, məhkəmə qarşısına çıxarılaçaqlar. Bununla belə məkli qüv vələr anılamadırlar ki, onların ne etməsindən və ne istəməsindən asılı olmayaraq həm ir qüvvələr heç vaxtı öz məkli istəklərinə nail ola bilməyəcək. Çünkü, bu gün güclü və qüd

Müxalifət anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunur

Xaricdəki "söyüş müxalifəti" öz təxribatlarını, şər və böhtanlarını daha geniş formada davam etdirirlər. AXCP sədri Əli Kərimli də, "Milli Şura"nın rəhbəri ve digerleri də həmin "söyüş müxalifeti" ilə maraqları üst-üstə düşən dezinformasiyalar yayırlar. Bu da bir da-ha təsdiq edir ki, xaricdəki və daxildəki məkrli qüvvələr ey-ni mərkəzdən idarə olunurlar.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, son günlər sosial şəbəkələr vasitəsilə xaricdə fəaliyyət göstərən sapı özümüzdən olan "söyüş kollektivi"nin fəalllaşmasını müşahidə edirik: "Bunların mübarizəsində yenə də heç nə dəyişməyib. Böhtan, yalan, faktə söykənməyən məlumatlar və s. Bir sözlə, xalqı çasdırmağa yönəlmış informasiyalar. Təbii ki, müşahidə etsək görərik ki, daxildə fəaliyyət göstərən müxalif qüvvələrlə bunların etdikləri çıxışlar eynilik teşkil edir. Bu, həm bunların eyni mərkəzdən idare olunduqlarını, həm də informasiyaların buradan xaricə ötürüldüyü sübut edir. Ümumilikdə isə, bunlar anti-Azərbaycan qüvvələr tərefindən idarə olunurlar. Bu qüvvələr arasında isə ən qorxuluşu olan odur ki, erməni lobbisi de var. Bunlar bəzən elə ifadələr işlədirlər ki, ermənilərin bize qarşı istifadə etdiyi çirkin təbliğatla üst-üstə düşür. O zaman ortaya sual çıxır siz kiminlə bir yerdəsiz? Ola bilər bunlar bir başa erməni lobbisi ilə əlaqədə deyillər. Amma bunların beynəlxalq havadarları, hansı ki, maliyyə ilə bu inşənlər temid edir, onlar erməni lobbisi ilə müttəfiqidirlər".

A.Xəlilov bildirdi ki, maliyyəni kim təmin edirse sıfırı də o verir: "Erməni lobbisinin məqsədi isə bütün vasitələrlə Azərbaycana, eləcə də Türkiyəyə qarşı mübarizə aparmaq və zərbe vurmaqdır. Onlar bunun üçün həmin anti-Azərbaycan qüvvələrdən məharətə istifadə edir və xaricdə bu gün siğınacaq alaraq sosial şəbəkələrdə söyleşlə fəaliyyət göstərən şəxslərdən yaranırlar. Daxili az sayılı müxalif qüvvələr də bunlarla əlaqədə olduqları üçün təsəvvür edin ki, erməni lobbisi içimzdə fəaliyyət göstəmiş kimi görünür. Ona görə də, bunlara qarşı mübarizə hüquqi və ictimai müstəvidə aparılmalıdır. Xalqın böyük əksəriyyəti on-suz da bunları tanıyor və dəstək vermirler. Amma yuxarıda dediklərimi nəzərə alıb narahat olmaq lazımdır. Çünkü biz müharibə şəraitindəyik və düşmən bütün istiqamətlərde hiyləgər metodlarla bizə hücum edir. Nəzərə alsaq ki, 90-ci illərdə artıq onlar, məhz bu vasitə ilə Azərbaycanda qarışılıq yaratmaqla istədiklərinə nail olublar. Bu gün də sapi özümüzdən olanlardan istifadə etməklə bizi əsas hədəfi-mizdən yayındırmağa və vaxt qazanmağa çalışırlar. Hesab edirəm ki, məhz bu amili nəzərə alıb çox ayıq olmalyıq xalqın aldadılmasına heç cür imkan vermək olmaz. Sosial şəbəkələrdə əks təhlükətimiz dəha sistemli qurmalyıq. Burada

A black and white portrait of a middle-aged man with dark hair and glasses, wearing a dark suit, white shirt, and striped tie. He is seated at a table with a glass and a water bottle in front of him. The background is slightly blurred.

Gülvana

Azərbaycançılıq və əxlaqi-etik dəyərlər

Azərbaycan xalqına məxsus əxlaqi və etik normalar azərbaycanlı milli şürurunun tarixən formalasılmış tərkib hissəsindən ibarətdir. Hər bir xalqın əxlaqi və etik normalalarında özüne məxsus millilik vardır. Azərbaycan xalqına məxsus əxlaqi-etik normaların milliliyi ailə və cəmiyyətə münasibətdə formalasılmışdır. Azərbaycanlı ailələr üçün səciyyəvi olan əxlaqi və etik keyfiyyətlərin ən başlıcası budur ki, burada ailə başçısının mövqeyi əsas tutulur. Bu mövqə məcburi qəbul edilmir, ictimai psixologiyada ailəviliyə əsaslanır. Eyni zamanda, ailədə hər hansı bir problem ailənin bir başçısı tərəfindən təkbaşına həll edilmir.

Ailədə vacib problemlər kişi və qadın tərəfindən məsləhət olunmuş qaydada həll edilir. Kişi və qadm tərəfindən əldə edilən ailə mənəfətində ayrıseçkilik olmur. Ailə üzvləri bir-birini eşidir. Ailə üzvləri arasında mehribanlılıq yaranır. Bununla da ailə etikası, ailə tərbiyəsi formalasılır.

Ailədə uşaqlar bu etik normaları qəbul etdikdə ailə tərbiyə baxımından nümunəvi sayılır. Belə ailələrin bünövrəsi sədaqətliliklə və bir-birinə inamlı möhkəmlənmiş olur. Ailədə belə münasibət olmadiqda isə normal tərbiyədən söhbət gedə bilməz. Belə ailələrdə fəsadların baş qaldırması istisna deyildir. Nümunəvi ailələr isə cəmiyyətin bütövləşməsində, ictimai birləşmədən sonra aparıcı yer tutur.

Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sistemində malikdir. Bu milli-mənəvi dəyərlər bizim tərəiximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.

"Mənəvi-əxlaqi dəyərlər" insanı cəmiyyətdə formalasdır, inkişafə kömək edən davranışın qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalasması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əslər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmışdır. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalasmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırlıq əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbifəodal şərəf kodeksinin təsiri altında formalasılmışdı. Heydər Əliyev göstərir ki, "Hər xalqın öz mentaliteti, əxlaqi qaydaları vardır. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var. İndi onları nəyəsə başqa şeylərə qurban vermək olmaz. Məsələn, bizim xalqımızda

esrlərdən bəri formalasmış, gelmiş adətlər vardır: kiçiyin böyüyü hörməti, böyükün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik".

Azərbaycanlı ailələrində qonaqpərvərlik də ictimai psixologiyada özüne möhkəm yer tapmış etiketlərdənədir. Təsadüfi deyildir ki, qapını döyüb "Allah qonağıyam", - deyənə "Allaha da qurban olum, qonağına da", - demişlər.

M.Yusifov yazır ki, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün əsas olan keyfiyyətlər ictimai psixologiyada formalasaraq ailədən cəmiyyətə, cəmiyyətdən də ailəyə keçərək möhkəmlənir. Azərbaycan cəmiyyətində formalasən və nəsildən-nəslə keçib ənənə şəklini alan əxlaqi-etik normalar, başlıca olaraq, aşağıdakı kimi ümumiləşdirilə bilər:

1) qonaqpərvərlik, əliaçıqlıq, səxavətlilik

2) bir - birine hörmət, ehtiram və qarşılıqlı humanist münasibət
3) sözüne bütövlük, öz şəxsiyyətine hörmət, qarşısındakına ehtiram

4) böyüyə hörmət, kiçiyə ehtiram

5) qarşılaşdırıqda salamlaşmaqla ehtiram göstərmək

6) qadınlarda ailələrinə sədaqətlilik, uşaqlara məhəbbət

7) kişilərdə mərdlik və düzümlülük

8) lazımlı gəldikdə güzəştə getmək alicənablığı

9) dostluqda sədaqətlilik, qohumluqda dəyanətlilik

10) kişi olmayan eve daxil olmamaq

11) vətənə, torpağa, doğuldugu məkana bağlılıq

12) böyük şəxsiyyətləri ilə fəxr etmək, onlann xatirəsini və ehtiramıñ ezziz tutmaq

13) qadınlarda abır, həya, ismetin qorunub saxlanması

14) kişilərdə qadımlara qarşı ləyaqətlilik

15) kişilərin qadın yanında, qadınların kişi yanmda əxlaqi - etik normalara müvafiq davamması

16) müasir mərhələdə bəşəri ideyaların ən yaxşı ənənələrinin öz əxlaqi - etik normalarımıza tətbiq olunması

Azərbaycan cəmiyyətində formalasmış əxlaqi və etik normalar başlıca olaraq xalqm özünün ictimai psixologiyası ilə bağlıdır. Xalqımıza məxsus əxliqi - etik normaların müəyyən qismi isə islamın müqəddəs kitabı olan "Quran-Kərim"ə əsaslanır.

Adət-ənənələr

Azərbaycançılıq milli şüuru xalqm qədimdən bəri gələn adət-ənənələrində xüsusilə qabarıq şəkildə eks olunur. Azərbaycan xalqına məxsus adət-ənənələr ictimai karakter daşıyır. Belə ki, Azərbaycan adət-ənənələrini cəmiyyətdə formalasib cəmiyyətə xidmət edir və cəmiyyət həyatında da yaşamaqda davam edir. Adət-ənənələr cəmiyyətdə varislik prinsipi üzrə yaranır, formalasılır.

Söz yox ki, xalqımızın məişət adət-ənənələrini Azərbaycan mədəniyyətinin əsas tərkib hissəsidir. Əhalinin məişət həyatında bu gün də qorunub saxlanılan bu mental dəyərlər əhəmiyyətlidir. Onu Azərbaycan kültürünün ayrıca sahəsi kimi öyrənsək bir neçə istiqamət yaranacaqdır. Vaxtılıköçəri xalqların əsas oturaq məskəni olduğundan xalq adət-ənənələrində müxtəliflik mövcuddur. Həmçinin İslamin dini adətləri da yerli xalqın mentalitetində bir sıra dəyişikliklər etmişdir.

Hər zaman nəsil yeniləndikcə yaşlı adamlar belə deyirlər: "O vaxtı belə deyildi!". Əcəba biz dəyişmişikmi? Əksəriyyət isə heç də adət-ənənələrimizin yoxluğu sarı getmədiyi qənaətindədir. Xalq iki ziddiyyətli fikirlərdən hansının daha doğru olduğunu yalnız onda bilər ki, mətbuat tərəiximiz, mədəniyyətimiz, elmimizin keçmiş barəsində araşdırımlar aparsın. "Bizim tarix" layihəsi bu missiya yerinə yetirməyə çalışır.

Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindeki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünkü milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzəre çarpılmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada integrasiya etmişdir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükde adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürü vurmusdur. Cəmiyyət dəyişikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşunaslıq və kulturologiya elmlərinə şamil edilmesinə böyük ehtiyac vardır.

Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət və ənənələrimizin öyrənilməsinə və



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

təbliginə qadağalar qoymuşdur. Yeni adət və ənənələr adı altında əsasən socialist həyat tərziinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzini çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər də hakim zümrələr tərəfindən bədii sənət aləmine diqət edilmişdir. Xüsüsilə Sovet məkanında mədəniyyət və incəsənet komunist əxlaqi prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük verilmişdir. Ancaq bu dövrde də Azərbaycan sənətkarları tarixi varişlik prinsipindən imtina etməmiş, milli-ənənəvi key fiyyətləri müasirleşdirməyi, onları mənəvi stimulaçivirməyi bacarmışlar. Yeni mədəniyyət və incəsənet ənənəvi olaraq bədii-estetik mahiyyətini itirməmiş, keçmiş ərəsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir. Təbii ki, bu bəhrələnmə əsasən empirik anlayışlarda daha çox nəzərə çarpılmış, cəmiyyətin siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır.

Xüsüsilə, sənətşunaslıq və mədəniyyətşunaslıq elmləri sahəsində tarixi-ənənəvi təcrübənin öyrənilmə metodları sosializm realizmi metodları ilə yanaşma tərzi ilə məhdudaşdırılmışdır. Bu da mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara uyğunlaşdırılmasına təminat yaratmışdır. Heydər Əliyev göstərir ki, "Azərbaycan xalqı tarix boyu nə qədər əziziyətlər çəkibdir. Anadilini də, dinini də adət-ənənələrini də öz mənəvi - əxlaqi mentalitetini də saxlayıbdır". Azərbaycan xalqına məxsus adət-ənənələrin bir çoxu ən qədim dövrlərdən bu günümüze gəlib çatmışdır. Bəzi adətlər isə unudulub, öz ənənəsini itmişdir. Lakin onlann əvəzində ictimai-dünyagörüşlə bağlı olan başqa adətlər yaranaraq ənənə şəklinə düşmüşdür. Məsələn, Azərbaycan xalqında ta qədimdən qalan adət-ənənələrin timsalında qonaqpərvərlik (qonaq qəbul etmək, yola salmaq), dostluq münasibətlər əsasına yaranan və ya ailə münasibətləri üzərində qurulan dövrlər (qohumluq, qohumluqla, görə münasibətlərin davam etdirilməsi), müəyyən ailə mərasimlərin davam etdirilməsi (məsələn, ailə qurmaq mərasimi, elçi getmek, nişan aparmaq, toy etmek, gəlin getirmek, toydan sonrakı mərasimlər, uşaq anadan olunda adqoydu keçirmek və s.); bayramlarla bağlı mərasimlərin keçirilməsi (yaz bayramında yurnuta boyamaq, qapı pusmaq, od yandırmaq, bayram süfrəsi açmaq, kosa - keçəl oyularını təşkil etmek, bəxt sınamaq və s.) bu gün də yaşayır. Yaz bayramının təmərəqlə keçirilməsi il boyunun şadlıqla, firavanlıqla, xoşbəxtliklə keçirilməsinin rəmzi olametidir.

Vahid Ömərov
F.U.F.D.DOS.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

14 avqust

PSJ Çempionlar Liqasının yarımfinalında!

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib. Belə ki, ilk oyun gündündə bir matç keçirilib. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gəlib. Matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında - 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən "Leypsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, PSJ tərəfində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynaya-caq.



Fahriye Evcen oğluna
görə yeni serialdan
imtina etdi

Türkiyənin məşhur aktrisası Fahriye Evcen yeni qərarı ilə izləyicilərini məyus edib. Yaxın günlərdə serial çekilişlərinə qayıtmış gözlənilən aktrisa qərarını dəyişib. O bildirib ki, həm koronavirusa gərə, həm də oğlu Karanı baxıcıya əmanət etməmək üçün belə qərara gəlib. Evcen, eyni zamanda, ürəyinə yatan layihə olarsa və öz şərtləri qəbul edilərsə, bunları dəyərləndirəcəyini də istisna etməyib.



"Kurtlar vadisi"nin Elifi efirlərə qayıdır

Türkiyəli aktrisa Özgür Namal 6 il aradan sonra yeniden efirə qayıtmaya hazırlanır. Belə ki, aktrisa Türkiyədə koronavirusa yoluxma sayının artması səbəbi işlərini təxirə salıb. Aktrisa filmən 800 min TL (texminən 186 min manat), serialdan isə hər bölüm üçün 80 min TL (texminən 18 min 600 manat) qazanacaqdı.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Son sahifə

Nermardan yeni rekord



Fransanın "Paris Sen-Jermen" futbol klubunun braziliyalı hücumcusu Neymar yeni rekorda imza atıb. AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının dördəbər final mərhələsində "Atalanta" ilə qarşılaşmadı 16 dəfə uğurlu driblinq edən 28 yaşlı hücumçu bu baxımdan 2019-2020-ci il mövşümünün rekordunu yeniləyib. Onadək ən yüksək göstərici "Barselona"nın kapitanı Lionel Messi və "Napoli"nın hücumcusu Lorenzo Insinyerə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb. Qeyd edək ki, "Paris Sen-Jermen" in "Atalanta" üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar məhsuldar ötürme edib. Yarımfinala adlayan Fransa klubunun bu mərhələdəki rəqibi "Leypsiq" - "Atletiko" cütünün qalibi olacaq.

İki yük avtomobili
toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatə əsasən, Siyəzən rayonunun Zarat kəndində "Mercedes" və "Ford" markalı iki yük avtomobili toqquşub. SIA-nın nazirliyin rəsmi saytında istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yangından Mühafizə Xidməti



nin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində sıxlıq vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıraq aidiyəti üzrə təhlil veriblər.



Azərbaycanda əcnəbi teleserialların yayımı bərpa olunur?

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya programlarında əcnəbi teleserialların yayımı bərpa olunacaq. Bu məsələ Milli Televiziya və Radio Şurasının iclasında müzakirə olunub. Yerli serial bazarında rəqabət mühitinin formalasdırılması və daha keyfiyyətli milli telefilmərin və serialların istehsalının stimullaşdırılması məqsədilə sentyabrın 1-dən etibarən təşkilati-hüquqi formasından asılı olmayaq Azərbaycan ərazisində yerüstü yayılma bütün televiziya programlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallар yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00-22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımılaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayılmış hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımı olmaq mümkün olacaq.

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600